

## Korintliklaroqa «1»

*Rosul Pawlus Korint xəhərdiki jamaətkə  
yazışan birinqi məktup ••• Salam*

**1-2** Hudanıng iradisi bilən Məsih Əysanıng rosuli dəp qakırılıqan mənki Pawlustin wə ķerindiximiz Sostenistin Korint xəhəridiki jamaətkə, Məsih Əysada pak-mukəddəs kılınip, «mukəddəs bəndilirim» dəp qakırılıqanlaroqa wə xuningdək hər yərlərdə Rəb Əysa Məsihning (U ularoqa wə bizgə mənsup!) namiəqa nida ķiloqquqlarning həmmisigə salam! □ ■

**3** Atımız Huda həm Rəb Əysa Məsihtin silərgə mehîr-xəpkət wə hatirjəmlik bolqay! ■

**4** Hudanıng Məsih Əysada silərgə ata ķilinoqan mehîr-xəpkəti tüpəylidin Hudayimoqa hərdaim təxəkkür eytimən;

**5** buning bilən silər Uningda hər tərəptə, hərkəndək səzdə, hər tərəptiki bilimlərdə bay ķilinoqansılər, □ ■

- 
- **1:1-2 «hər yərlərdə Rəb Əysa Məsihning (u ularoqa wə bizgə mənsup!) namiəqa nida ķiloqquqlarning həmmisi»** — bu ibarə «aləmxumul jamaət»ning addiy wə yioinqaqə bir təbiridur. ■ **1:1-2** Yh. 17:19; Ros. 15:9; Rim. 1:7; Əf. 1:1; 1Tes. 4:7; 2Tim. 2:22. ■ **1:3** Rim. 1:7; 2Kor. 1:2; Əf. 1:2; 1Pet. 1:2. □ **1:5 «bunging bilən silər uningda hər tərəptə ... bay ķilinoqansılər»** — «uningda» — Məsih Əysada. ■ **1:5** Kol. 1:9.

**6 huddi Məsihning guwahlıki silerdə təstiklanqandək.** □

**7 Xuning bilən silerdə hərkəndək rohiy iltipat kəmlik kilmastan, Rəbbimiz Əysa Məsihning ayan қilinixini kütisilər;** □ ■

**8 U yənə silərni ahıroqızə mustəhkəmləyduki, Rəb Əysa Məsihning küni kəlgüçə əyibsiz saklinisilər;** □ ■

**9 Huda səzidə turqoqıdurdur — silərni Əz Oqlı Rəb Əysa Məsihning sirdax-həmdəmlikigə qakıroqıqı dəl Uning Əzidur.** □ ■

### *Bələniüxlər toqrluluğ*

**10 Əmdi mən silərdin Rəbbimiz Əysa Məsihning nami bilən xuni ətünimənki, i kerindaxlar,**

□ **1:6 «... huddi Məsihning guwahlıki silerdə təstiklanqandək»** — Hudanıg ularoja rohiy iltipatlarnı beotixlioqanlığı: (1) Hudanıg Korintliklароја Pawlusning Məsih toqrluluq boloqan guwahlıqining toqra ikənlikini ispatlıqını wə (2) Hudanıg Məsihning ularning kəlbidə turqanlıqını, ularning həkikətən Məsihə təwə ikənlikini təstikliqini idi. Məsilən, Huda rohiy iltipatlari arkılık korneliusdikilərni «mening adəmlirim» dəp təstikliqanıdi («Ros.» 10:44-48gə karang. «rohiy iltipatlar»ni qüxinix üçün 12- wə 14-babka karang.

□ **1:7 «Rəbbimiz Əysa Məsihning ayan қilinixi»** — Rəb dunyaqə կaytip kəlgəndə u hər adəmgə ayan bolidu, əlwəttə.

■ **1:7 Fil. 3:20; Tit. 2:13. □ 1:8 «Rəb Əysa Məsihning küni»** — Uning zeminoja կayta kelidiqan küni. ■ **1:8 1Tes. 3:13; 5:23. □ 1:9 «Huda səzidə turqoqıdurdur»** — demək,

Huda adəmni Əzining pak-mukəddəs sirdax-həmdəmlikigə qakıroqaqka, Əz mehîr-xəpkitti bilən uni yənə ahıroqızə gunah, wə Xəytanning ilkidin saklap, pak կaytta yaxaxka küqəytixkə wədə kılqan. ■ **1:9 Yər. 32:40-44; Yh. 15:5; 1Kor. 10:13; Gal. 2:20; 1Tes. 5:24; 1Yuha. 1:3.**

gepinglar bir yərdin qiksun, aranglarda bəlgünqilik bolmisun, bir pikirdə, bir niyəttə kamil birləxtürülüngər; □ ■

**11** Qünki Klowining ailisidikilərning manga silər tooranglarda eytixiqə, i ķerindaxlim, aranglarda talax-tartixlar bar ikən.

**12** Deməkqi bolqınim xuki, hərbiringlar: «Mən Pawlusning tərəpdarı», «Mən Apollosning tərəpdarı», «Mən Kefasning tərəpdarı» wə «Mən Məsihning tərəpdarı» dəwatisilər. □ ■

**13** Əjəba, Məsih bəlügenənmikən? Silər üçün krestləngən adəm Pawlusmidi? Silər Pawlusning namiqə qəmüldürüldünglarmu? □

**14** Mən Hudaqə təxəkkür eytimənki, aranglardın Krispus bilən Gayustin baxça həqkaysinglarnı qəmüldürmidim; ■

**15** Xuning bilən həqkim meni əzining namida adəmlərni qəmüldürdi, deyəlməydu.

**16** Durus, mən yənə Istifanasning əyidikilərnimu qəmüldürdüm; baxça birawni

- 
- **1:10 «mən silərdin Rəbbimiz Əysə Məsihning nami bilən xuni etünimənki, i ķerindaxlar...»** — «ķerindaxlar» Injilda «etikadqi aka-ukilar» degən bilən ipadilinidu. Əmma pütkül Mukəddəs Kitabta ķerindaxlar («etikadqi aka-ukilar») «etikadqi aqa-singillar»nimu eż iqigə alidu. Bu prinsip «Yar.» 1:27də kərünidu; «Hudanıng sürət-obrazi» bolqan «adəm»ning ezi «ər-ayal»ni eż iqigə alidu. Xuning bilən biz «ķerindaxlar» dəp tərjimə kıldıq. ■ **1:10** Rim. 12:16; 15:5; Fil. 2:2; 3:16; 1Pet. 3:8. □ **1:12 «Kefas»** — rosul Petrusning ibraniyqə ismi idi. ■ **1:12** Ros. 18:24; 1Kor. 3:4; 16:12. □ **1:13 «Silər Pawlusning namiqə qəmüldürüldünglarmu?»** — «qəmüldürüldünglarmu» muxu yerdə suqə qümüldürülükni kərsitudu. ■ **1:14** Ros. 18:8; Rim. 16:23.

qəmüldürginimni əsliyəlməymən. ■

**17** Qünki Məsih meni adəmlərni qəmüldürükə əməs, bəlkı hux həwərni jakarlaxğa əwətti; uni jakarlax bolsa insanning hekəmtlik səzləri bilən bolmaslıkı kerək; undak bolqanda Məsihning kresttiki *ķurbanlığining* küqi yokitiloqan bolidu.

■

**18** Qünki kresttiki ķurbanlığı toqıruluk səzkalam ḥalakətkə ketiwatqanlarəqə əhməklilik, əmma kutulduruluwatlıqan bizlərgə Hudanıng küq-ķudritidur. ■

**19** Qünki mundak pütülgənki, «Mən danixmənlərning danixmənlikini yokitimən, akıllarning akıllılığını qətkə կակիմən». □ ■

**20** Undakta, danixmənlər keni? Təwrat əlimaliri keni? Bu dunyadiki bəs-munazirə kılqılıqlar keni? Huda bu dunyadiki danalıqni əhməklilik dəp kərsətkən əməsmu? ■

**21** Qünki Huda danalıq bilən bekitkini boyiqə, dunya əz danalıq arkılıq Hudani tonumloqan, xunga Huda əhmikənə dəp կարaloqan, jakarlınıwatlıqan səz-kalam arkılıq uningoqə ixəngüqilərgə nijatlıq yətküzüxnı layık kərgən.

■

**22** Qünki Yəhudiylar məjizilik alamətlərni,

■ **1:16** 1Kor. 16:15,17.

■ **1:17** 1Kor. 2:1, 4; 2Pet. 1:16.

■ **1:18** Rim. 1:16.

□ **1:19** «**Qünki mundak pütülgənki...**»

— «mundak pütülgən» — Mukəddəs Kitabta yeziklik. Muxu yerdiki səzlər Təwrat, «Yəx.» 29:14din elinoqan. ■ **1:19** Ayup 5:12; Yəx. 29:14.

■ **1:20** Yəx. 33:18.

■ **1:21** Mat. 11:25;

Luka 10:21.

greklar bolsa «danalik»ni tələp ķilidu; □ ■

**23** əmma biz bolsaq Məsihni, yəni krestləngən Məsihni jakarlaymız; bu Yəhudiylarəqə nisbətən bizarlik ix, əllərgə nisbətən əhmiyənilik dəp ķarılıdu; □ ■

**24** əmma qakirilqanlar üçün eytkanda, məyli Yəhudiylar bolsun yaki greklar bolsun, Məsih Hudanıng küq-ķudriti wə Hudanıng danalığıdur. ■

**25** Qünki Hudanıng əhmiyəniliki insanlarning danalığından üstündür, Hudanıng ajizlikı insanlarning küqidin üstündür.

**26** Qünki, i ķerindaxlar, silərning qakirilqan wakittiki ħalinglar üstidə oylinip bekinqlar; qakirilqanlar arisida insaniy tərəptin dana ķaraloqanlar anqə kəp əməs, küq-ħoķukkə igə bololoqanlar anqə kəp əməs, aksəngəklər anqə kəp əməs idi; □ ■

**27** bəlki Huda danalarni hijalətkə қaldurux üçün bu dunyadiki əhmək sanaloqanlarni talliwaldı; küqlüklərni hijalətkə қaldurux üçün bu dunyadiki ajiz sanaloqanlarni talliwaldı;

**28** U yənə bu dunyadiki ķedirsizlərni, pəs kərülidioqanlarni talliwaldı, «yok bolovan nərsilər»ni məwjut xəy'ılərni yokka qıķiriwetix

---

□ **1:22 «... greklar bolsa «danalik»ni tələp ķilidu»** — xu zamandiki grek mədəniyyitidə pəlsəpəni qoқunux dərijisigə yətkən degili bolidu (məsilən, «Ros.» 17:21 wə aldi-kəynidiki ayətlərni körung). ■ **1:22 Mat. 12:38; 16:1; Yh. 4:48.**

□ **1:23 «bu Yəhudiylarəqə nisbətən bizarlik ix...»** — yaki «bu Yəhudiylarəqə nisbətən putlikaxang...». ■ **1:23 Mat. 11:6. Yh. 6:60,66. ■ 1:24 Kol. 2:3. □ 1:26 «insaniy tərəptin...»** — grek tilida «ətning kəzkarixiqə...». ■ **1:26 Yh. 7:48; Yak. 2:5.**

üqün talliwaldi. □

**29** Uning məksiti Huda aldida həq ət igisi mah-tanmaslıq üqündür.

**30** Əmma Uning təripidin silər Məsih, Əysada turisilər; U bizgə Hudadin kəlgən danalik, həkkəaniylik, pak-mukəddəslik wə hərlük-azadlık kılınoqandur; □ ■

**31** xuningdək *Təwratta* pütülgəndək: «Pəhirlini pəhirlini bolsa Rəbdin pəhirlini pəhirlini!». □ ■

## 2

**1** Mən bolsam, i ķerindaxlar, yeninglarəqə baroqinimda, Hudanıng guvahlığını jakar lax üqün həq gəpdanlıq yaki əkil-danalık ixlitip kəlgən əməsmən; ■

**2** qünki mən aranglarda Əysa Məsihən baxka, yəni krestləngən Məsihən baxka həqnemini bilməslikkə bəl baqlıqlanıdim;

---

□ **1:28 «məwjut xəy'ılər»** — muxu yerdə hərhil adəmlərni, həkümranlarnı, dəlet қatarlıklarnı ez iqigə alıdu. □ **1:30**

**«Uning təripidin silər Məsih Əysada turisilər...»** —

«Uning təripidin» Huda təripidin, demək. **«hərlük-azadlık kılınoqandur»** — «hərlük-azadlık» gunahning wə Xəytanning կullukidin azad boluxtur. ■ **1:30** Yər. 23:5; Yh. 17:19.

□ **1:31 «xuningdək Təwratta pütülgəndək...»** — Injilda «pütülgəndək» deyilgəndə, «Mukəddəs Kitabta pütülgəndək» degən mənidə. Muxu yerdə «Yər.» 9:24. ■ **1:31** Yəx. 65:16; Yər. 9:22-23; 2Kor. 10:17. ■ **2:1** 1Kor. 1:17; 2:4.

**3** mən aranglarda bolqan wak̄timda ajizlikta, korkunqta wə titrigən haləttə bolattim; □ ■

**4** mening səzlirim həm jakarlixim bolsa adəmni kayıl қiloqdək insaniy danalik səzlər bilən əməs, bəlkı Rohning əlamət kərsitixliri wə küq-küdrət bilən bolqan idi. □ ■

**5** Buningdin məksət silərning etikadınglar insaniy danalikka əməs, bəlkı Hudanıng küq-küdrigə baqlansun degəndin ibarət idi. ■

**6** Halbuki, kamalətkə yətkənlər arisida biz danalıknı bayan kılimız; bu danalik bu dəwrdiki danalik əməs, yaki bu dəwrdiki həkümranlarning danalığı əməs (ular zawallıkkıa yüz tutkandur); ■

**7** Əmma biz bir sirni axkarılap, Hudanıng bir danalıknı bayan kılimız; Huda əslidə axkarə kılınmıqan bu danalıknı barlıq dəwrlərdin burun bizning xan-xərəpkə müyəssər boluxımız

□ **2:3 «mən aranglarda bolqan wak̄timda ajizlikta, korkunqta wə titrigən haləttə bolattim»** — «korkunqta... bolattim» — bəlkim u Huda Əzigə tapxuroqan bu mukəddəs wəzipini orundiyalmaslıqidin korkğan boluxi mumkin idi. Uningdin baxşa adəmni korkitidiqan kəp səwəblarmu bolqan, əlwəttə («Ros.» 18:9-10). ■ **2:3** Ros. 18:1, 3; 2Kor. 10:10.

□ **2:4 «... bəlkı Rohning əlamət kərsitixliri wə küq-küdrət bilən bolqan idi»** — «Roh» Hudanıng Rohı, Muğəddəs Rohetur.

■ **2:4** 1Kor. 1:17; 2:1; 2Pet. 1:16. ■ **2:5** 2Kor. 4:7. ■ **2:6**

Ayup 28:21; 1Kor. 15:24.

üqün bekitkənidi. □ ■

**8** Bu danalikni bu dəwrdiki həkümranlarning həqkaysisi qüxinip yətmigənidi; uni qüxinip yətkən bolsa, xan-xərəpning Igisi boləqan Rəbni krestlimigən bolatti. □ ■

**9** Halbuki, *Təwratta* pütülgənnədək: — «Əzini səygənlərgə Hudanıng təyyarlıqları — Dəl həqkandak kəz kermigən, Həqkandak կուլակ anglimiqlən, Həqkandak kəngül oylap bakmioqlan nərsilərdur». □ ■

**10** Əmma bu nərsilərni Huda Rohı arkılık ayan қıldı; qünki Rohı bolsa həmmə ixlarnı, hətta Hudanıng qongkur təglirini inqikiləp izligüqidur; □ ■

**11** Qünki insanlarda, insanning kənglidikini bilgүqi xu insanning rohidian baxka nərsə barmu? Xuningqə oħxax, Hudanıng Rohidin

□ **2:7 «biz bir sirni axkarilap, Hudanıng bir danalığını bayan kılimiz...»** — «Əfəsəsluklarəqə»diki «kirix söz»imizdə eytkinimizdək, Injilda «sir» degən sözning alahidə mənisi bar. Sir (grek tilida «misterion») Huda əslı yoxurup kəlgən, əmdi hazır axkarlıqlan məlum bir ixtin ibarəttür. ■ **2:7** Rim. 16:25; 1Kor. 4:1.

□ **2:8 «bu dəwrdiki həkümranlar»** — bu söz bəlkim bu dunyadiki padixah-həkümardarlarnı կուրտիծioqlan, ularoqa ezitkuluk կiliđioqlan jin-xəytanlarnı kərsətsə kerək.

■ **2:8** Mat. 11:25; Yh. 7:48; 16:3; Ros. 3:17; 13:27; 2Kor. 3:14; 1Tim. 1:13. □ **2:9 «Əzini səygənlərgə Hudanıng təyyarlıqları — dəl həqkandak kəz kermigən, həqkandak կուլակ anglimiqlən, həqkandak kəngül oylap bakmioqlan nərsilərdur»** — «Yəx.» 64:4. ■ **2:9** Yəx. 64:3.

□ **2:10 «qünki Rohı bolsa həmmə ixlarnı, hətta Hudanıng qongkur təglirini inqikiləp izligüqidur»** — «Rohı» — Hudanıng Rohı, Mukəddəs Rohı. ■ **2:10** Mat. 13:11; 2Kor. 3:18.

baxka, Hudanıng kenglidikilirini bilgüqi yoktur.



**12** Əmma bizning köbul kılqınımız bolsa bu dunyadiki roh əməs, bəlki Hudadin kəlgən Rohtur; dəl xundak bolşaqka biz Huda təripidin bizgə sehiylik bilən ata kılınoqan nərsilərni biliq yetələymiz. □ ■

**13** Bu ix-xəy'ilərni insaniy danalıqtin egitilgən səzlər bilən əməs, bəlki *Mukəddəs* Rohtin egitilgən səzlər bilən, rohiy ixlarnı rohiy səzlər bilən qüxəndürüp səzləymiz. □ ■

**14** Əmma «janqa təwə» kixi Hudanıng Rohining ixlirini köbul kilmaydu, qünki bu ixlar uningoşa nisbətən əhmiyənliliklər; u ularni həq qüxinip yetəlməydu, qünki ular roh bilən pərk etiliq

□ **2:11 «insanlarda, insanning kenglidikini bilgüqi xu insanning rohıdin baxka nərsə barmu?»** — «insanning kenglidiki» muxu yerdə xu məlum kixining xəhsiy wə kəlbidiki ixlarnı alayıten kersitidu. ■ **2:11** Pənd. 27:19; Yər. 17:9.

□ **2:12 «bu dunyadiki roh»** — Xəytan. «Bu dunyadiki roh» muxu yerdə bəlkim Xəytanning kəz-karaxları, «əkilli»ni kersitixi mumkin. ■ **2:12** Rim. 8:15. □ **2:13 «Rohtin egitilgən səzlər bilən»** — «Roh» Hudanıng Rohı, Muqəddəs Rohtur. ■ **2:13** 1Kor. 1:17; 2:4; 2Pet. 1:16

bahalinixi kerəktur. □

**15** Rohka tewə kixi həmmə ixlarəqə başa berələydu; əmma uningoşa bolsa həqkim başa berəlməydu. □ ■

**16** Qünki kim Rəbning oy-kənglini qüxinip yetip, Uningoşa məslihətqi bolalisun? Əmma biz bol-sak Məsihning oy-kəngligə igimiz. □ ■

### 3

**1** Lekin mən, i ķerindaxlar, Rohka tewə kixilərgə söz ķılqandək silərgə söz ķıalmay keliwatimən; əksiqə silərni ətkə tewə kixilər, Məsihdə bolğan bowaq hesablap silərgə

- 
- **2:14 «janoqa tewə» kixi** — «janoqa tewə» bolğan kixi toopruluk «Rimliklərəqə»diki «kirix söz»imizni kərüng. «Janoqa tewə» bolğan kixi Muqəddəs Rohka igə bolmioğan kixidur; «ixənmigən kixi» degili bolidu. Xunga, u Hudanıng Rohiqə əməs, bəlki hərdaim əz jeni (əkil-pikir, zehin, kəngül-kalla, həssiyatlar)şa tayinip ixlarnı pərk etidu. «Rohiy kixi» yaki «Rohka tewə bolğan kixi» bolsa əz rohında Muqəddəs Rohning tərbiyə-təlimini կobul կilip ixlarnı toqra pərk etidu. **«ular roh bilən pərk etilip bahalinixi kerəktur»** — bu 14- wə 15-ayətlərdiki «pərk etix» wə «pərk etip bahalinix» grek tilida birlə peil bilən ipadılınidu. □ **2:15 «Rohka tewə kixi»** — «Rohka tewə» (yaki «rohiy kixi») — Muqəddəs Rohning yetəkçilikidə mangidioğan kixi. ■ **2:15 Pənd. 28:5.**
- **2:16 «kim Rəbning oy-kənglini qüxinip yetip, uningoşa məslihətqi bolalisun?»** — «Yəx.» 40:13. ■ **2:16 Yəx. 40:13;** Rim. 11:34.

səzləxkə məjbur boldum.□

**2** Mən silərgə süt iqküzdüm, gəxni yegüzmidi; qünki silər gəxni həzim kılalmayıttinglar, xundakla hazırlı tehi həzim kılalmaysilər;■

**3** Qünki silər yənilə etkə təwədursilər. Aranglarda həsəthonruk wə talax-tartixlar baroloqka, silər etkə təwə əməsmu, insanlarqə mengiwatmamsilər?□ ■

**4** Qünki birsi «Mən Pawlus tərəpdarı», baxqa birsi «Mən Apollos tərəpdarı» desə, silər pəkət insanlarning yolidə mangəjan bolup kalmamsilər?□ ■

**5** Apollos degən kim? Pawlus kim idi? Biz pəkət silərning etikədinglarqa wasitiqi bolduk, halas; hərbirimiz pəkət Rəb bizgə təksim kılqını boyiqə wəzipə ada kılıdioğan hizmətkarlar, halas, xundak əməsmu?■

**6** Mən tiktim, Apollos suqardi; əmma əstürgüqi

- **3:1 «etkə təwə kixilər»** — (yaki «ətlik kixilər») toqrluluk «Rimliklərə»qa bərgən «kirix səz»diki «ət» toqrluluk sezimizni kerüng. «Ətlik kixi» asasən hux həwərni köbul kılqını bilən tehi eż gunahlırinin küqidin azad bolmioğan kixidur. ■ **3:2** Ibr. 5:12; 1Pet. 2:2. □ **3:3 «silər etkə təwə əməsmu, insanlarqə mengiwatmamsilər?»** — «insanlarqə» Hudanıñ yolidə əməs, insaniyətning yolidə. ■ **3:3** 1Kor. 1:11; Gal. 5:19; Yak. 3:16. □ **3:4 «pəkət insanlarning yolidə mangəjan bolup kalmamsilər?»** — demək, Hudanı tonumioğan, Rohtin tuqulmioğan, tehiqə Adəm'atimizning ailisigə təwə bolovan, adəttiki gunahkar insanlarqa ohxax. ■ **3:4** 1Kor. 1:12. ■ **3:5** Ros. 18:24; 1Kor. 1:12; 16:12.

bolsa Hudadur. □ ■

**7** Xunga tikküqi həqnemigə hesab əməs, suqlaroluqimə həqnemigə hesab əməs, pəkət əstürgüqi Huda Əzi həmmidur.

**8** Əmma tikküqi wə osa kıləquqi bolsa bir məksəttidur; xundaktimu hərbiri əz əjri boyiqə in'əmini կobul kılıdu. □ ■

**9** Qünki biz Hudaqa təwə mehnətdaxturmız; silər bolsanglar Hudanıng baq-ətizi, Hudanıng kuruluxisilər. □ ■

**10** Hudanıng manga təksim kılıqan mehîr-xərpkiti boyiqə, huddi usta memardək ul saldim, andin baxka birsi uning üstigə kuruwatidu. Əmma hərbir kuroqluqi կandak kuruwatkanlıkıma ehtiyat kılısun.

**11** Qünki selinoqan ulni, yəni Əysa Məsihən baxka həqkandak ulni selixka bolmaydu. ■

**12** Əmdi birsi bu ul üstigə altun, kümük,

□ **3:6 «... Apollos suqlardı»** — Korint xəhîridiki jamaət Pawlusning sezləri arkılık etikad kılıqanıdı; keyin Apollos Korint xəhîrigə berip ixəngüqilərni Təwrat-Zəbur toqrisidiki bilimləri arkılık zor dərijidə riəbətləndürənənidi («Ros.» 18-bab). ■ **3:6**

Ros. 18:26; 19:1. □ **3:8 «bir məksəttidur»** — grek tilida «birdur». ■ **3:8** Zəb. 62:12; Yər. 17:10; 32:19; Mat. 16:27; Rim. 2:6; 14:12; 2Kor. 5:10; Gal. 6:5; Wəh. 2:23; 22:12.

□ **3:9 «biz Hudaqa təwə mehnətdaxturmız»** — baxka birhil qüxəndürülüxi: «biz Huda bilən mehnətdaxturmız» («2Kor.» 5:20, 6:1nimü kərung). ■ **3:9** 2Kor. 6:1; Əf. 2:20; Kol. 2:7; 1Pet. 2:5. ■ **3:11** Yəx. 28:16; Mat. 16:18.

ķimmətlik taxlar, yaqlaq, qəplər, saman salsa, □

**13** hərbirining singdürgən əjrining կandaklıkı kərünidu; qunki xu künü uni axkarə կilidu, qunki uning mahiyiti otta kərəlidu; ot hərbir kixining əjrini, կandak mahiyəttin boloqanlığını sinaydu. □ ■

**14** Birsining ul üstigə կuroqan ixi puhta saklinip kalsala, u in'amoqa erixidu; □

**15** Birsining կuroqini kəyüp kətsə, u ziyan tar tidu; u əzi կutulidu, əmma goya ottin ətüp կutulqan birsigə ohxap կalidu.

**16** Əjəba, əzünglarning Hudanı ibadəthanisi ikənliklərni wə Hudanı Rohining silərdə turoqanlığını bilməmsilər? ■

**17** Birsi Hudanı ibadəthanisini harab կilsa, Huda uni harab կilidu; qunki Hudanı ibadəthanisi pak-mukəddəstur, silər dəl xundakşilər.

**18** Həqkim əz-əzini aldimisun; birsi əzini bu dəwrdə dana dəp sanisa, nadan bolup կalsun;

□ **3:12 «birsi bu ul üstigə... կimmətlik taxlar .. salsa»**

— «kimmətlik taxlar» degən oxitixning muxu yerdə omumiy kərsətkini bəlkim yakut-gehərlərni əməs, bəlki oyuloqan, binani puhta կilidioqan կattik qidamlik taxlarnı kərsətsə kerək. Pawlus buning kəqmə mənisini okurmənlərning oylinixiqa կalduridu!

□ **3:13 «xu künü uni axkarə կilidu»** — «xu künü» Məsih Əysə zeminə կaytidioqan künidur. ■ **3:13** Yəx. 8:20; 48:10; Yər. 23:29; 1Pet. 1:7; 4:12. □ **3:14 «Birsining ul üstigə կuroqan ixi puhta saklinip kalsala...»** — demək, «bir kixining ul üstigə կoyqan materiyalları otqa bərdaxlıq berəlisə,...». ■ **3:16** 1Kor. 6:19; 2Kor. 6:16; Ibr. 3:6; 1Pet. 2:5.

xuning bilən u dana bolidu. □ ■

**19-20** Qünki bu dunyadiki danalıq Hudaqla nisbətən əhməkliktur; qünki: — «U danixmənlərni ez hiyligərlikining tuzikioqa alidu», dəp wə yənə: «Rəb danixmənlərning oy-hiyallirining tutami yoklukını bilidu» dəp pütüklükür. □ ■

**21** Xunga həqkim insan degənlərni pəhirlinip danglimisun; qünki həmmə məwjudatlar silərgə təwədürü;

**22** Pawlus bolsun, Apollos bolsun, Kefas bolsun, dunya-jahən bolsun, həyat bolsun, əlüm bolsun, hazırkı ixlar bolsun, kəlgüsü ixlar bolsun, həmmisi silərgə mənsuptur;

**23** silər bolsanglar Məsihning, Məsih bolsa Hudeningkidur.

## 4

### *Məsihning rosullirining hizmiti*

**1** Birsi biz toopluluq birnemə deməkqi bolsa, bizni Məsihning hizmətkarliri wə Hudanıng sir-liri amanət kılınoğan olojidarlar dəp bilsun. ■

- 
- **3:18 «birsi əzini bu dəwrde dana dəp sanisa, nadan bolup əlsun»** — Məsihning «Mat.» 18:1-4də wə «Mar.» 10:13-16də eytən sezlirini kərüng. ■ **3:18** Pənd. 3:7; Yəx. 5:21. □ **3:19-20 «U danixmənlərni ez hiyligərlikining tuzikioqa alidu»** — «Ayup» 5:13. «Rəb danixmənlərning oy-hiyallirining tutami yoklukını bilidu» — «Zəb.» 94:11. ■ **3:19-20** Ayup 5:13; Zəb. 94:11. ■ **4:1** Mat. 24:45; 2Kor. 6:4; Kol. 1:25; Tit. 1:7.

**2** Әмди өojидар degənlərdin tələp kılınidioqını xuki, ular wapadar-sadiq boluxi kerəktur.■

**3** Әмма mən silər təriplinglardin yaki baxqa hərkəndakı insaniy sot təripidin sürüxtürüp bahalansam, bu mən üçün ziəirqilik ix; mən hətta əzüm toqlruluk sürüxtürüp olturmaymən.□

**4** Qünki wijdanim əyibləydiqan həqkəndakı ixlirimdin həwirim yok; әмма bu ixning əzi meni həkkəniy dəp aklimaydu; meni sürüxtürüp bahalioquqi bolsa Rəbdur.■

**5** Xunga wakti-saiti kəlmigüqə, yəni Rəb kəlmigüqə həq ix toqlruluk həküm qıqarmanglar; Rəb kəlgəndə u қarangoquluktiki yoxurun ixlarni axkarilaydu, kəlb-dillardiki barlıq oy-niyətlərni ayan kılıdu; xu qəođda hərbiri Huda təripidin təriplinidu.■

**6** Әмма, i қerindaxlar, bu ixlarni silərning mənpəetinglarnı dəp əzümgə wə Apolloska tətbiklidim; məksət silər biz arkılık «pütülgənning dairisidin һalkıp kətmənglər» degən sawaқni əginixinglar, xundakla həqkaysinglarning məlum birsini baxqa birsidin üstün dəp pəhirlinip təkəbburlixip

---

■ **4:2** Luğa 12:42.      □ **4:3** «**hərkəndakı insaniy sot təripidin...**» — degən grek tilida «insaniy bir kün təripidin...». Adəmlərning ixlirini sürüxtə kılouqı bolsa məlum bir insanning künü əməs, bəlkı Məsihning künü, yəni kiyamət künidur. ■ **4:4** Mis. 34:7; Ayup 9:2; Zəb. 143:2.      ■ **4:5** Dan. 7:10; Mat. 7:1; Rim. 2:1; Wəh. 20:12.

kətməslikinglar üqündür.□ ■

**7** Qünki kim seni baxğa birsidin üstün kılıdu? Sanga ata kılinoğan nərsidin baxğa səndə yənə nemə bar? Həmmə sanga berilgən tursa, nemixkə «Məndə əslı bar idi» dəp pəhirlinip kərəngləp ketisən?□ ■

**8** Silər allığaşan toyunup kəttinglar! Allığaşan beyip kəttinglar! Silər bizsiz padixahlar bolup həküm sürdunglar! Kaxki silər həkikətən həküm sürgən bolsangları — undakta biz silər

□ **4:6 «pütülgənning dairisidin halkıp kətmənglər»** — bu sözler Təwratta əyni pütülmigini bilən, u Təwrat-Injildiki intayın mühim bir prinsiptur. «Koxumqə sözümüzgə karang.

■ **4:6 Pənd. 3:7; Rim. 12:3. □ 4:7 «Kim seni baxğa birsidin üstün kılıdu?»** — bu soaloşa bəlkim mundağ ikki toqra jawab berilişi mumkin: (1) «məlum kixini baxğa bir kixidin baxğıqə kılıquqi pəkət Hudadur» xunga təkəbbur boluxning asası yok; (2) həq insanning Hudanıng uluqlukı alıldı «Mən baxkılardın üstün» dəp təkəbbur boluxining asası yok. Xundağ karayımızki, (1)-jawab Pawlusning deməkqi bolğunını kərsitidu. «**Sanga ata kılinoğan nərsidin baxğa səndə yənə nemə bar?**» — demək, hərbirimizning barlıkı Huda təripidin bizgə ata kılınidu; xunga «Məndə əslı xundağ kabiliyət (talant, küq, qatarlıklar...) bar idi» dəp təkəbburlıxip ketix əhaməkətliktür. ■ **4:7 Yh. 3:27; Yak. 1:17.**

bilən billə həküm sürgən bolattuk! □

**9** Qünki Huda rosullar bolğan bizlərni elümgə məhkum bolğan adəmlərdək əng ahıroqa կoyup sazayı kılıp otturiqə qıçarqan, dəp oylaymən; qünki biz pütkül aləmgə, yəni həm pərixtılərgə həm insanlarqə bir hil tamaxa bolduk. ■

**10** Biz Məsih üqün əhmək sanaloqanlarmız, əmma silər Məsihdə danasılər! Biz ajiz, əmma silər küqlüksilər; silər izzətlik, əmma biz har; □ ■

**11** Hazırkı dəkikigiqə aq-yalingaq, qangkap yürməktimiz, dumbalinip, sərgərdan, makansız bolup yürməktimiz; ■

**12** əz қolımız bilən ixləp japa tartmağtimiz; ahanətkə қalɔqanda yahxilik tiləwatimiz; ziyankəxlikkə uqriqanda, qidawatimiz; ■

**13** təhmətkə uqriqanda, *biz ularni* qiraylikqə *towioja* ündəymiz; biz jaħannning daxkili, insanlarning süpüründisi dəp қariliwatimiz, ta

□ **4:8 «Silər allığaqqan toyunup kəttinglar! Allığaqqan beyip kəttinglar! Silər bızsız padixahlar bolup həküm sürdunglar! Kaxki silər həkikətən həküm sürgən bolsangları — undakta biz silər bilən billə həküm sürgən bolattuk!»** — xübhisizki, bu sirlik ayetning kinayilik, məshirilik mənisi bar. Korint jamaitidiki kəp adəmlər tolimu təkəbburlixip ketip: «Biz rosul Pawlus yaki baxqa rosullaroqa ھeq kerək əməsmiz; biz həkikətən «rohiy adəmlər»miz, intayın bilimlik, Huda aldida intayın esilzadə bolup, padixahdək bolduk» dəp kətkənid. «Koxumqə sez»imizni kərung. ■ **4:9** Zəb. 44:22; Rim. 8:36; 2Kor. 4:11; Ibr. 10:33. □ **4:10 «Biz Məsih üqün əhmək sanaloqanlarmız...»** — grek tilida «biz Məsih, üqün əhməklər bolduk...» — demək, kəpqilik təripidin «əhmək» hesablanduk. ■ **4:10** 1Kor. 2:3. ■ **4:11** Ros. 23:2. ■ **4:12** Mat. 5:44; Luğa 6:28; 23:34; Ros. 7:60; 18:3; 20:34; Rim. 12:14; 1Tes. 2:9; 2Tes. 3:8.

hazirolıqə xundak.

**14** Bu ixlarni yezixim, silərni hijalətkə қaldurux üçün əməs, bəlki səyümlük balılırim süpitidə silərgə nəsihət kiliwatimən; ■

**15** qünkü silərning Məsihdə tümənligən tərbiyiliqüqiliringlar bolsimu, silərning atanglar kəp əməstur; qünkü mən Məsih Əysada bolup silərni hux həwər arkılık tərəldürüp ata boldum. □ ■

**16** Xunga mən silərdin etünimənki, meni ülgə kılınqlar. ■

**17** Dəl bu səwəbtin mən Rəbdə bolovan əz səyümlük wə ixənqlik oqlum Timotiyni yeninglaroqa əwəttim; hərkəysi jaylardiki jamaəttə əgətkənlirimgə əgixip, u silərgə Məsihdə bolovan yollirim toqrluluk əslitidu.

**18** Əmma bəziliringlar, «Pawlusni yenimizə qəlməydu», dəp kərəngləp kəttinglar;

**19** birak Rəb buyrusu mən pat arıda yeninglaroqa barımən; xu qəoqla mən kərəngləp kətkənlərning səzlirini əməs, bəlki ularda bolovan küq-ķudrətni kərüp bakay. ■

**20** Qünkü Hudanıng padixahlıki səzdə əməs, bəlki küq-ķudrəttə ispatlinidu. □ ■

**21** Əmdi nemini halaysılər? Yeninglaroqa tayak

■ **4:14** 1Tes. 2:11. □ **4:15** «silərning atanglar kəp əməstur» — rohiy jəhəttin bolovan atilarni kərsitudu, əlwəttə.

■ **4:15** Ros. 18:11; Gal. 4:19; Flm. 10; Yak. 1:18. ■ **4:16** 1Kor. 11:1; Fil. 3:17; 1Tes. 1:6; 2Tes. 3:9. ■ **4:19** Ros. 18:21; Ibr. 6:3; Yak. 4:15. □ **4:20** «Hudanıng padixahlıki səzdə əməs, bəlki küq-ķudrəttə ispatlinidu» — yaki «Hudanıng padixahlıki səzdə əməs, bəlki küq-ķudrəttə namayan bolidu».

■ **4:20** 1Kor. 2:4; 1Tes. 1:5; 2Pet. 1:16.

kötürüp beriximnim, yaki mehîr-mulayimlik rohida beriximnim?

## 5

### *Eçir bir gunah*

<sup>1</sup> Hərtərəptin xu angliniwatiduki, aranglarda buzukqılık bar ikən — bundaç buzukqılık hətta taipilər arisidimu tiloğa elinmaydu — u bolsimu birsining eż atisining ayalioqa qekilixtin ibarət.■

<sup>2</sup> Əmma silər yoqınap kərəngləp kəttinglar! Bu rəzil ixni sadir kılqan kixi arimizdin қooqlıwetilsun dəp əkünüxünglarəqə toqra kəlməmdu!?

<sup>3</sup> Qünki gərqə təndə silər bilən billə bolmisammu, əmma rohta silər bilən billə bolux süpitidə allıqaqan xundak mən xu həkümni qıqardimki,

<sup>4</sup> (həmminglar Rəb Əysa Məsihning namida jəm bolqanda, eżümning rohim silər bilən bolup, Rəbbimiz Əysa Məsihning küq-kudritigə tayinip) —

<sup>5</sup> xundak kılqan kixining ətliri һalak կilinsun, xuning bilən uning rohi Rəb Əysanıng künidə

---

■ **5:1** Law. 18:8; Kan. 27:20.

ķutkuzuluxi üçün Xəytanning ilkigə tapxurulsun. □ ■

**6** Silərning qongqılık kılqıninglar yahxi əməs. «Kiçikkinə hemirturuq pütkül hemirni boldurup yoqinitidu» dəp bilməmsilər? ■

**7** Kona hemirturuqni qıkırıwetinglar; xuning bilən silər əslı hemirturuqsız hemirdək yengi bir zuwula bolisilər; qunki «ötüp ketix həyti»diki ķozımız bolqan Məsih қurbanlıq kılındı; ■

**8** xunga həytni yaman niyətlik wə rəzillik bolqan hemirturuq bilən əməs, bəlkı səmimiyyilik wə həkikət bolqan petir nan bilən təntənə kılıp etküzəyli. □ ■

**9** Mən *aldinkyi* həttə silərgə buzukqılık kılqıqlar bilən arilaxmanglar dəp yazəqanidim; ■

**10** Əmma bu deginim bu dunyadiki buzukqılık

□ **5:5 «xundak kılqan kixininə ətliri ħalak kılinsun, xuning bilən uning rohi Rəb Əysanın künidə kutkuzuluxi üçün Xəytanning ilkigə tapxurulsun»** — bu ix (baxkıqə eytkanda, «Xəytanning ilkigə käyturux») toopluluk «koxumqə söz»imizni kərung. Bəzi alımlar «ətliri» degənni rohiy jəhəttin qüxəndüridü, demək, bu ix kixininə əzininə gunahlıq təbiiti, yəki Korinttiki pütkül jamaəttə «gunahlıq təbiitidin qıkkən ixlər»ni kərsitudu, dəp կaraydu. Biz muxu yərdiki «ətliri»ni jisməniy jəhəttin qüxinimiz. «Koxumqə söz»imizdə buning asasını kərsitimiz. ■ **5:5** 1Tim. 1:20. ■ **5:6** Gal. 5:9. ■ **5:7** Yəx. 53:7; Yh. 1:29; 1Kor. 15:3. □ **5:8 «xunga həytni yaman niyətlik wə rəzillik bolqan hemirturuq bilən əməs, bəlkı səmimiyyilik wə həkikət bolqan petir nan bilən təntənə kılıp etküzəyli»** — Israilning «ötüp ketix həyti», uningdin keyinki «petir nan həyti» wə ularning simwolluk əhəmiyyiti toopluluk «koxumqə söz»imizni, xundaqla «Lawiylar»diki «koxumqə söz»nimu kərung. ■ **5:8** Mis. 12:3,15; Kan. 16:3. ■ **5:9** Kan. 7:2; Mat. 18:17; 2Kor. 6:14; Əf. 5:11; 2Tes. 3:14.

қилоуqilar, yaki nəpsaniyətqilər, yaki kazzaplar yaki butpərəslər bilən arilaxmanglar deginim əməs; undak bolqanda dunyadin ayrılixka məjbur bolattinglar;

**11** əmma həzirki bu hetimdə yazəjinim xuki, əzini «kerindax» dəp atiwaloqan əmma xundakla buzukluk қiloquqi, nəpsaniyətqi, butpərəs, һarakkəx yaki kazzap bolsa, undak bir kixi bilən arilaxmanglar, hətta uning bilən həmdastihanmu bolmanglar. □ ■

**12** Sirttikilərni həküm qikirip bir tərəp қilixning mən bilən nemə munasiwiti? Lekin iqinglardikilərni əzünglar həküm qikirip bir tərəp қilix silərning ixinglar əməsmu? □

**13** Lekin sirttikilərning üstigə bolsa Huda Əzi həküm qikiridu. Xunga «bu rəzil adəmni aranglardın qikiriwetinglar». □ ■

## 6

### *Bir-biri bilən dəwalixixka bolamdu?*

- 
- **5:11 «əzini «kerindax» dəp atiwaloqan...»** — «kerindax» — əzining etikad yolidə kerindax dəp ataloqan. ■ **5:11** Qəl. 12:14; Mat. 18:17; 2Tes. 3:14; 2Yuh. 10. □ **5:12 «Sirttikilərni həküm qikirip bir tərəp қilixning mən bilən nemə munasiwiti? Lekin iqinglardikilərni əzünglar həküm qikirip bir tərəp қilix silərning ixinglar əməsmu?»** — «sirttikilər» jamaəttin sirt turoqlanlarnı, «iqidikilər» jamaətning iqidə bolqanlarnı kərsitudu, əlwəttə. □ **5:13 «bu rəzil adəmni aranglardın qikiriwetinglar»** — muxu səzlər Təwrat, «Kan.» 17:7, 19:9, 22:2, 24:7din ilinoqan. ■ **5:13** Kan. 17:7

**1** Silərning aranglarda əzara arazlik ix bolsa, uni mukəddəs bəndilərning bir tərəp kılıxiqa tapxurmay, həkənisiyislarning aldida dəwalixixka petinalamsılər? □

**2** Mukəddəs bəndilərning dunyani sorak kılıdiqanlığını bilməmsılər? Əgər dunyani silər sorak kılıdiqan ix bolsa, əmdi ziqirqilik ixlarnı həl kılıxka yarimamsılər? ■

**3** Pərixtılər üstdinmu həküm qıkırıdioqanlığımızni bilməmsılər? Xundak boloquentikən, bu əhayattiki ixlarnı həl kılıx kənqilik ix idi? □

**4** Silərdə muxu əhayattiki ixlər üstdin həküm kılıx zərür tepişqanda, jamaət arisida təwən dəp karaloqanlarnı uni həl kılıxka salmamsılər? □

**5** Muxularni silərni hijalətkə қaldurux üçün dəwati mən. Əjəba, aranglarda əz əkerindaxlıları otturisida həküm qıkarımda dana kixi yokmu, hətta birimu yokmu?

**6** Uning ornida, əkerindax bilən əkerindax dəwalixiwatidu, — wə kapırlar aldida xundak

□ **6:1 «Silərning aranglarda əzara arazlik ix bolsa, uni mukəddəs bəndilərning bir tərəp kılıxiqa tapxurmay, həkənisiyislarning aldida dəwalixixka petinalamsılər?»**

— «petinalamsılər?» — Hudanıng bu ixlərə əkaratkan oqəzipigə yüzlinixkə petinalamsılər?, demək. ■ **6:2** Mat. 19:28; Luğa 22:30.

□ **6:3 «mukəddəs bəndilirinin dunya üstdin sorak kılıxi ... (2-ayət) ... Pərixtılər üstdinmu həküm qıkırxı»** — bu ixlər toqıruluk «köxumqə səz»imizni kərüng.

□ **6:4 «jamaət arisida təwən dəp karaloqanlarnı uni həl kılıxka salmamsılər?»** — baxka birhil tərjimi: «uni həl kılıxka jamaəttə həq orni yoklarnı salamsılər?». Lekin 5-ayətnimu kərüng.

қилиду!

**7** Өмөлийеттә өз арanylarda дәвалarning болоqанлықining өзи silərgə nisbətən bir əyibtur. Nemixқа uwalqılıkka qidimaysilər? Nemixқа naħəkqilikкə yol koymaysilər? ■

**8** Əksiqə, silər naħəkqilik kiliwatisilər, hiyanət kiliwatisilər, yənə kelip ķerindaxliringlarоја xundak kiliśilər!

**9** Həkkaniysizlarning Hudaning padixahlıkiçä warislik kılalmaydioqanlığını bilməmsilər? Aldinip kətmənglar! Buzukqılık kiloquqilar, butpərəslər, zina kiloquqilar, bəqqiwazlar, baxka ərlər bilən buzukluk kiloquqilar, ■

**10** oqrilar, nəpsaniyətqilər, hərakkəxlər, təhməthonlar yaki aldamqi-kazzaplar Hudaning padixahlıkiçä warislik kılalmaydu;

**11** bəzinglar dərwəkə xundak bolqansilər; əmma silər Rəb Əysa Məsihning namida wə Hudayimizning Rohı bilən yuyuldunglar, pak-mukəddəs kılindinglar, həkkaniy kılindinglar. ■

### *Teninglar Hudaning ibadəthanisidur*

**12** «Həmmə nərsə manga halaldur», əmma həmmə nərsə paydılık boluwərməydu; «həmmə nərsə manga halaldur», əmma mən həqkandaq

■ **6:7** Pənd. 20:22; Mat. 5:39; Rim. 12:17; 1Tes. 5:15; 1Pet. 3:9.

■ **6:9** Gal. 5:19; Əf. 5:5; Wəh. 22:15. ■ **6:11** Əf. 2:2; Kol. 3:7; Tit. 3:3; Ibr. 10:22.

nərsining humarioqa կul bolmaymən. □ ■

**13** «Yeməkliklər axkazan üqün, axkazan bolsa yeməkliklər üqündür»; əmma Huda u wə bu hər ikkisini yokça qıkırdı; tən bolsa buzukqılık üqün əməs, bəlkı Rəb üqündür; Rəb tən üqündür. □

**14** Huda Rəbni tirildürdi, xuningdək biznimiz Əz kudriti bilən elümdin tirildürdü. ■

**15** Teninglarning Məsihning əzaliri ikənlikini bilməmsilər? Undakta, Məsihning əzalirini elip, pahixə ayalning əzaliri kilsam bolamdu? Hərgiz bolmayıdu!

**16** Kim pahixə ayal bilən baqlanıqan bolsa uning bilən bir tən bolidu, dəp bilməmsilər? Qünki «ər-ayal ikkisi bir tən bolidu» — deyilgənidi. □ ■

**17** Əmma Rəbgə baqlanıqan bolsa Uning bilən

□ **6:12 «həmmə nərsə manga halaldur»** — bu söz-ibarə bəlkim Korintliklər üçün Injildiki yemək-iqməklər toqrluluk boğan təlimlərning bir kışkartılmış boluxı mumkin. Bu həkikətək yekin boğonu bilən, Pawlus hazır ular oqa yemək-iqməklər toqrluluk baxka tərəplərdinmu oylax kerək, dəp təlim bərməkqi. ■ **6:12** 1Kor. 10:23. □ **6:13**

**«Yeməkliklər axkazan üqün, axkazan bolsa yeməkliklər üqündür»** — baxkıqə eytkanda: «yeməkliklər қorsaknı toydurux üçün, қorsak bolsa yeməkliklərni singdürüx üçün». Korintliklərin bəziləri bu gəpni baxka ixlar oqa tətbiklap, «tenimizning hərkəndək ehtiyajlıri yaki arzu-həwəslərini halıqanqə կanduruwərsək bolidu» dəp oylayıtti. Lekin, jinsiy əhlaksızlıqka kəlsək bu toqraqa əməs, əlwəttə. **«Rəb tən üqündür»** — adəmni həyran կilarlıq bu bayan toqrluluk «köxumqə səz»imizni kərüng. ■ **6:14** Rim. 8:11; 2Kor. 4:14.

□ **6:16 «ər-ayal ikkisi bir tən bolidu»** — bu Hudanıng Adəm'atımız wə Həwa'animiz toqrluluk boğan səzi («Yar.» 2:24); bu söz hərbir ər-ayallıq munasiwəttə əməlgə axurulidu.

■ **6:16** Yar. 2:24; Mat. 19:5; Mar. 10:8; Əf. 5:31.

bir rohтур. ■

**18** Buzukluktin қеңинглар. «Insanlarning hərbir sadir kılıqan gunahı өз tenining sirtida bolidu!» — əmma buzukluk sadir kılıquqi өз tenigə қарxi gunah kildi. □

**19** Silərning teninglar silərni turaloq kılıqan, Huda təripidin silərgə iltipat kılınoqan Mukəddəs Rohning ibadəthanisi, silər ezunglarni өзүмningki əməs dəp bilməmsilər? □ ■

**20** Qünki silər qong bədəl bilən seti-welinoqansilər; xunga teninglarda Hudani uluqlanglar. ■

## 7

### *Tənħha ħayat wə ər-ayallik*

---

■ **6:17** Əz. 36:26-28; 1Kor. 12:13; Yar. 2:24 □ **6:18** «**Insanlarning hərbir sadir kılıqan gunahı өз tenining sirtida bolidu!**» — bəzi alimlar, bu sözlərni Pawlusning əzininingki, dəp қaraydu; əmma baxka gunahlırimiz (məsilən, nəpsaniyətqilik, һarakəkəxlik)mu tenimizgə yaman təsir yətküzməndu? Yətküzidu, əlwəttə. Xunga bizningqə bu sözlərni Korintliklarning əzliriningki hata kəzkarixi dəp oylaymız; ular bu sözni buzukluk (wə baxka «jismaniyy» gunahlarnı) kılıxka bahənə kılatti. Pawlus uni əmdiliktə ularning hata kəzkaraxlirini tooprılimaqçı boluwatatti. □ **6:19** «**Huda təripidin silərgə iltipat kılınoqan**» — bizningqə «silərgə iltipat kılınoqan» değənlik «Mukəddəs Roh»ni kərsitudu. Xundağmu mumkinqilik barkı, u bu ayəttiki «silərning teninglar» yaki «ibadəthanə»ni kərsitudu. ■ **6:19** 1Kor. 3:16; 2Kor. 6:16; Əf. 2:21; Ibr. 3:6; 1Pet. 2:5. ■ **6:20** 1Kor. 7:23; Gal. 3:13; Ibr. 9:12; 1Pet. 1:18.

**1** Өмди hazır silər hetinglarda otturioqa կոյօղաн соallaroја keləyli, — «Өr ayal zatining tenigə təgmisə yahxidur». □

**2** Durus. Өмма buzuqçılıklardin saklinix üçün, hərbir ərkəkning əzinin ayali bolsun, hərbir ayalning əzinin eri bolsun.

**3** Өr ayalioqa nisbətən ərlik məjburiyyitini ada կilsun, ayalmu erigə nisbətən ayallik məjburiyyitini ada կilsun. □ ■

**4** Ayal əz tenining igisi əməs, bəlki eri uning igisidur; xuningoја ohxaxla, ər əz tenining igisi əməs, bəlki ayali uning igisidur.

**5** Pəkət pütün zehninglar bilən dualaroја beriliх məksitidə əz makullukunglar bilən waktingə birgə yatmaslikķa kelixkəndinla baxka, ər-ayal əzara bir-birining jinsiy hək-təlipini rət kilmisun. Xundak alahidə məzgildin keyin yənə birgə bolunglar. Bolmisa, əzünglarni tutuwalal-maydiqanlıkinglardin Xəytan silərni azdurux pursitini tepixi mumkin. ■

**6** Өмма mundak deyixim buyruk yolidə əməs,

- 
- **7:1 «Өr ayal zatining tenigə təgmisə yahxidur»** — «ər ayal zatining tenigə təgmisə (jinsiy munasiwəttə birgə bolux, yaki toy կiliхni kərsitudu) yahxi ixtur» degən sezlər toopruluk: — Əhwaloја կarioջanda Korintliklар arisida: «Toy կilmay, pəkət Rəbning hizmitidə bolux yahxi» yaki «Өr-ayallik jinsiy munasiwiti yahxi əməs, jinsiy munasiwət ətküzülmisun, keprək dua-tilawətkə berilisun» degəndək gəplər tarqalojan boluxi mumkin. Pawlus bu yerdə muxu məsililər toopruluk səzliməkqi.
- **7:3 «ər ayalioqa nisbətən ərlik məjburiyyitini ada կilsun, ayalmu erigə nisbətən ayallik məjburiyyitini ada կilsun»** — «ərlik məjburiyyiti», «ayallik məjburiyyiti» jinsiy həklikni əz iqigə alidu, əlwəttə. ■ **7:3 1Pet. 3:7.** ■ **7:5 Yo. 2:16.**

bəlki məslihət yolididur. □

**7** Əmdi mən barlıq adəmlərning manga ohxax boytaş boluxini halayttim; lekin bu ixta Hudanıng həmmə adəmgə bərgən eż iltpati bar; birsi undak, yənə birsi bundak. □ ■

**8** Əmma mən jorisiz tənha yaxioqlanlar wə tullarəqə xuni eytimənki, məndək tənha turiwərsə yahxi bolidu; □

**9** Əmma əzünglarnı tutuwalalmışanglar, nikahlıninglар; qünki ixş otida kəygəndin kərə nikahlıq bolğan yahxi. ■

**10** Əmma nikahlanqlanlarəqə kəlsək, ularəqə mən xuni tapilaymənki, — (bu əməliyəttə mening tapilioqinim əməs, yənilə Rabningki),

---

□ **7:6 «Əmma mundak deyixim buyruk yolda əməs»** — bu ayəttiki «deyixim»ni bəzi alımlar «waqtılıq ayrılip turux tooqrısidiki bir təklip, buyruk əməs» dəp qüxinidu, «Əmma mundak deginim buyruk yolda əməs, bəlki məslihət yolididur» dəp tərjimə kıldı. Yənə bəzilər bizning tərjimimizdək «deginim»ni Pawlusning ər-ayallıq oqırılıq hazırlıq eytqan barlıq səzliyi dəp karap, «Bu deginim buyruk yolda əməs, bəlki ruhsət yolda...» dəp tərjimə kıldı (7-ayətni körüng). □ **7:7 «bu ixta Hudanıng həmmə adəmgə bərgən eż iltpati bar»** — yəni, bala-qakılıq bolux, yaki tənha bolux. Pawlus ezi tənha bolup, pütün əmridə ailisiz haldə Hudanıng hizmitidə bolğan. ■ **7:7 Mat. 19:12; Ros. 26:29; 1Kor. 12:11.** □ **7:8 «Əmma mən jorisiz tənha yaxioqlanlar wə tullarəqə xuni eytimənki...»** — muxu ayəttiki «jorisiz tənha yaxioqlanlar» degən söz grek tilida eż jorisidin (məyli ərdin, məyli ayaldın, əlüm təripidin yaki ənənə təripidin) ajrixip kətkənlərni kərsitidu, wə xundakla toy kılminoqlanlarnımı eż iqigə alidu. ■ **7:9 1Tim. 5:14.**

ayal eridin ajraxmisun □ ■

11 (əmma u ajraxğan bolsa, u tənha etsun, yaki eri bilən yarixiwalsun); wə ərmu ayalini կoyup bərmisun.

12 Kəloqanlıringlarəqə kəlsək, mən xuni eytimənki (bu Rəbning eytkini əməs), қerindaxning etikadsız ayali bolsa wə ayali uning bilən turuwerixkə razi bolsa, u uni կoyup bərmisun; □

13 *etikadqi* ayalning etikadsız eri bolsa wə eri uning bilən turuwerixkə razi bolsa, u eridin ajrixip kətmisun.

14 Qünki etikadsız ər bolsa etikad kəloqan ayalda pak dəp hesablinidu; etikadsız ayal bolsa *etikad kəloqan* қerindaxta pak dəp hesablinidu; bolmisa, pərzəntliringlar һaramdin bolqan bolatti; əmma ular əmdi pak boldi. □

□ 7:10 «Əmma nikahlanoqanlarəqə kəlsək, ularəqə mən xuni tapilaymənki, — (bu əməliyəttə meninq tapilioqinim əməs, yənilə Rəbningki)...» — Pawlus eż təlimini Rəb Əysanıng yər yüzidə turoqan waqtidiki təlimidin ayriwetidu. Bu ix toqruluk wə omumən bu bab üstidə «köxumqə sez»imizni kerüng. ■ 7:10 Mal. 2:14; Mat. 5:32; 19:9; Mar. 10:11; Luqā 16:18. □ 7:12 «Kəloqanlıringlarəqə kəlsək, mən xuni eytimənki (bu Rəbning eytkini əməs), ...»

— Rəb Əysa yər yüzidə bolqinida bu ixlar toqruluk təlim bərmigənidi. □ 7:14 «Qünki etikadsız ər bolsa etikad kəloqan ayalda pak dəp hesablinidu; etikadsız ayal bolsa etikad kəloqan қerindaxta pak dəp hesablinidu; bolmisa, pərzəntliringlar һaramdin bolqan bolatti; əmma ular əmdi pak boldi» — bu ayətkə կarioqanda, Korinttiki bəzilər «etikadqi ər yaki ayalning jorisi Əysa Məsihkə etikad kilmioqan bolsa undakta ularning nikahı bulqanoqan bolidu, xunga ular ajrixixi kerək, xundakla balılıri «һaram»din bolqan bolidu» dəp կaraydu. Bundaq kəzkarax hata.

**15** Lekin etikadsız bolqan tərəpning kətküsü bolsa, u ajrixip kətsun; bundak əhwallarda kərindax aka-ukilar, hədə-singillar *nikah məjburiyitigə baqlinip* қaloqan bolmaydu; қandakla bolmisun Huda bizni inak-hatirjəmliktə yaxaxka qakiroqandur. □

**16** Əy *etikadqi* ayal, eringni *etikad* *kildurup* қutulduralaydioqanlıkingni nədin bilisən? Əy *etikadqi* ər, hotunungni *etikad* *kildurup* қutulduralaydioqanlıkingni nədin bilisən? □ ■

*Etiqad yolioja qakirilojan waķittiki salahiyəttə turiweringlar*

**17** Həlbuki, Rəb hərkaysimizə қandak təksim қiloqan bolsa, қandak һaləttə qakiroqan bolsa, u xuningda mengiwərsun; mən həmmə ja-maətlərdə xundak yolyoruqni tapilaymən.

---

□ **7:15** «lekin etikadsız bolqan tərəpning kətküsü bolsa, u ajrixip kətsun; bundak əhwallarda kərindax ... nikah məjburiyitigə baqlinip қaloqan bolmaydu; қandakla bolmisun Huda bizni inak-hatirjəmliktə yaxaxka qakiroqandur» — bu muhim ayət toopruluk «köxumqə səz»imizni kərüng. □ **7:16** «Əy etikadqi ayal, eringni *etikad* *kildurup* қutulduralaydioqanlıkingni nədin bilisən? Əy etikadqi ər, hotunungni *etikad* *kildurup* қutulduralaydioqanlıkingni nədin bilisən?» — bizningqə Pawlus muxu yerdə, ixənmigən jora nikahṭin ajraxmaqqi bolqan bolsa, uni etikad kildurup қutkuuzux pəkət Hudaningga қılıdioqan ixidur; biz ajiz bəndilərning қılıdioqan ixi əməs, xunga (jorisining kətküsü bolsa) uni ərkinlikkə kojuwərgin, deməkqi. «Koxumqə səz»imizni yənə kərüng. ■ **7:16** 1Pet. 3:1.

**18 Birsi sünətlik ھaləttə qakırildimu? U կayta sünətsiz կilinmisun; birsi sünətsiz ھaləttə qakırildimu? U əmdi sünət կilinmisun.** □

**19 Sünətlik bolux ھeqnərsə ھesablanmas, sünətsiz boluxmu ھeqnərsə ھesablanmas; ھesab bolidiqini Hudanıng əmrlirigə əməl қılıxtın ibarəttur.**

**20 Hərkim կaysi ھaləttə qakıriloqan bolsa, xu ھaləttə կalsun.** □ ■

**21 Sən qakıriloqanda կul ھalitidə idingmu? Uning bilən karing bolmisun; lekin əgər hərlük pursiti kəlsə, uni կolungdin bərmə.**

**22 Qünki Rəbtə qakıriloqan կul bolsa Rəbning ھer adimidur; uningoqa ohxax, qakırılıp ھer bolouqimu Məsihning կulidur.**

**23 Silər qong bədəl bilən setiwelindinglar; insanlarəq կul bolmanglar.** ■

**24 I կerindaxlar, ھerbiringlar կaysi ھaləttə qakıriloqan bolsanglar, xu ھaləttə Huda bilən billə turunglar.**

### Tənha yaxax

□ **7:18 «Birsi sünətlik ھaləttə qakırildimu? U կayta sünətsiz կilinmisun»** — bəzi Yəhudiylar məlum səwəblərdin sünnitidin hijil bolup, «yat əllərdək bolay» dəp, ezzini «sünətsiz» kərsətməkqi bolup birhil operatsiyəni қildurattı.

□ **7:20 «Hərkim կaysi ھaləttə qakıriloqan bolsa, xu ھaləttə կalsun»** — «կaysi ھaləttə qakıriloqan bolsa...» grek tilida «կandaq qakıriloqanlıqı bolsa...» deyilidu. Demək, Huda ھerbirimizni Məsihgə qakiroqınıda, əhwal-ھalitimizni bilip, u ھalitimizni Uning yolda ixlətməkqi bolidu. ■ **7:20** Əf. 4:1; Fil. 1:27; Kol. 1:10; 1Tes. 2:12. ■ **7:23** 1Kor. 6:20; Ibr. 9:12; 1Pet. 1:18.

**25** Өмма nikahlanmioqanlar toqruluk Rəbdin buyruk tapxuruwalmidim; xundaktimu Rəbdin bolovan rəhim-xəpkətkə muyəssər bolovanlikim üçün sadik adəm süpitidə ez pikrimni eytimən.

□

**26** Əmdi hazırlı kiyinqılıkka қarioqanda, ər kixining xu *tənha* haləttə boluxini yahxi ix dəymən.

□

**27** Ayalqa baqlanovan bolsang, undakta, uning bilən ajrixixni oylima; ayalingdin ajrixip kəttingmu? Undakta yənə əylinixni oylima.

**28** Lekin əylənsəng, sən gunah kılovan bolmaysən; wə nikahlanmioqanlar nikahlansa, ularmu gunah kılovan bolmayıdu. Өmma xundak kilsa ular jismani yəhəttə japaqqa uqraydu; mening silərni uningdin haliy kılqum bar.

□

**29** Өmma xuni degüm barki, i ķerindaxlar — wakit kışqidur. Xunga ayallık bolovanlar ayal-

---

□ **7:25 «... nikahlanmioqanlar toqruluk Rəbdin buyruk tapxuruwalmidim...»** — muxu yerdə «nikahlanmioqanlar» bolsa heqqaqan jinsiy munasiwət etküzüp bakiqan pak yigit yaki pak kizlarni kərsitudu, dəp karaymiz. Bəzi alimlar bu səz pəkət kizlarni kərsitudu, dəp karaydu. Əmdi 36-ayətkə karaydiqan bolsaq, bu ayət həm yigitlərimu həm kizlərimu kərsitudiqanlığını baykaymiz.

□ **7:26 «əmdi**

**hazırkı kiyinqılıkka қarioqanda,...»** — Pawlus muxu hətni yazoqan wakitta Rim imperiyəsi boyiqə kəp sandiki ixəngüqilər zor ziyankəxlikkə uqrawatatti.

□ **7:28 «Өmma**

**xundak kilsa ular jismani yəhəttə japaqqa uqraydu»** — Pawlusning bu səzi, hərbir ər-ayallıktiki normal munasiwəttə bolovan muxəkkət-japalar, egiz-pəsliklər toqruluk eytilidu, dəp karaymiz. Uning üstigə axu dəwrədiki ziyankəxlik astidimu ər-ayallarning bir-birigə bolovan muhəbbiti üçün, bir-birini eoirqılıqtın ayax üçün tartkan dərd-ələmliri tehimu eoir boluxi mumkin idi.

sizlardək bolsun; □

**30** matəm tutkanlar matəm tutmioqanlardək bolsun; bəht-huxallıqta bolqanlar bəht-huxallıqta bolmioqanlardək bolsun; mal-mülük setiwalqanlar mal-mülüsizlərdək bolsun;

**31** bu dunyadiki bayılıklardin bəhrimən bolqanlar dunyani əzining təəllukatı dəp bilmisun; qünki bu dunyadiki hazırlı hələt etüp ketidu. □ ■

**32** Əmma silərning oğemsiz boluxunglarnı halaymən. Ayalsız kixi bolsa Rəbning ixlirini oylayıdu, əndən kəndən kəndən hərəkət etdi. ■

**33** Əmma ayallık kixi əndən kəndən kəndən hərəkət etdi. ■

**34** Yənə kelip ayal wə nikahlanmioqan kızning otturisida pərk bar; nikahlanmioqan kız bolsa Rəbning ixlirining, əndən kəndən hərəkət etdi. ■

□ **7:29 «wakit kışkıdur. Xunga ayallık bolqanlar ayalsızlardək bolsun...»** — 31-ayəttiki izahatni kərung. □ **7:31**

**«... bu dunyadiki bayılıklardin bəhrimən bolqanlar dunyani əzining təəllukatı dəp bilmisun; qünki bu dunyadiki hazırlı hələt etüp ketidu»** — «wakit kışkıdur» 29-31-ayətlərdə Pawlus ularoja barlıq wakitni, Hudanıng hizmiridə bolux pursətlirini kədirləxni dəwət kıldı. Uning asasıy mənisi, muxu dunyadiki bəht-bayılıqlar bizdə bolsa ulardın həzurlansaq bolidu, lekin muxu aləm «bəx künlük» bolqaqqa, Hudanıng hizmitidə, mənggülük paydılık bolqan ixlərə karap mengiximizə toqra kıldı, deməkqi. ■ **7:31** Yəx. 40:6; Yak. 1:10; 4:14; 1Pet. 1:24; 1Yuhə. 2:17. ■ **7:32** 1Tim. 5:5.

erini hursən kılıx üçün, bu dunyadiki ixlarning əjemidə bolidu.

**35** Əmma mən bu səzni silərning mənpəətinglarnı kezdə tutup dəwatiimən; boynunglaroqa sırtmaq selix üçün əməs, bəlki ixliringlarning güzəl boluxı, kenglünglar belünmigən haldə Rəbgə berilip Uni kütüxünglər üçün dəwatiimən.

**36** Əmma əgər birsi niyət kılıqan kızoqa nisbətən muamiləmning durus bolmioqan yeri bar dəp əkarisa, u kız yaxlıq baharidin etüp kətkən bolsa, ikkisi əzini tutuwalalmışa, u halioqinini kilsun, u gunah kılıqan bolmaydu; ular nikah kilsun. □

**37** Birak, birsi əz kenglidə mukim turup, həqkəndək ixtəsimi astida bolmay, bəlki əz iradisini baxkərək, kenglidə niyət kılıqan kızını

□ **7:36 «Əgər birsi niyət kılıqan kızoqa nisbətən muamiləmning durus bolmioqan yeri bar dəp əkarisa...»**

— «niyət kılıqan kizi» degənning baxka bir qüxənqisi «wədiləxkən kizi». Ixtəsili, bu ayət boyiqə, toy kilmioqan ər kixi kenglidə bir kizni oylaydu. Kızoqa «muamiləmning durus bolmioqan yeri bar» degənlikli bəlkim: (1) kızoqa bolqan ixtəsini söz yaki hərikət bilən bildürüxtin əzini tutuwalalmaslıq, lekin uningoşa tehi enik wədə kılmaslıq, xundakla kizni kiyinax; yaki (2) kızoqa wədə bərgəndin keyin yənə ikkilinip wakitni kəynigə sürüx, xundakla kizni kiyinax; yaki (3) toyning wakitini bekitkən bolsimu, ular toy wakitini kütüxkə əzlirini tutuwalalmışa, toy ni baldurraq kilsə bolidu. Kışkisi, oqul balilar ning kızlarning seyğüsü yaki həssiyatlari bilən oynixixoqa hərgiz bolmaydu. Toluq ayətning baxka birhil tərjimi: «Əmma əgər birsi əzinin tənəhalikjə karap namuwapiq yürgən bolsa, yaxlıq baharidin etüp kətkən bolsa, əzini tutuwalalmışa, u halioqiniqə kilsun, u gunah kılıqan bolmaydu; ular nikah kilsun» yənə baxka tərjimilrimu bar; «köxumqə söz»imizni kərəng.

əmrigə almaslıknı қарар қılıqan bolsa, yahxi қılıqan bolidu.

**38** Kiskisi, өyləngənnin өylənginimu yahxi ix, өylənmigənnin өylənmiginimu tehimu yahxi ix.

**39** Eri hayat qaođda ayali uningəla baqlanqandur; əmma eri əlümde uhliqan bolsa, u halioqan kixigə (pəkət Rəbdə, əlwəttə) nikahlinixka ərkin bolidu. □ ■

**40** Lekin қariximqə u tul қalsa, tehimu bəhtlik bolidu; məndimu Hudanıng Rohı bar, dəp ixinimən! □ ■

## 8

### *Butlar oja ataloqan taamlar*

**1** Əmdi «butlar oja atap nəzir қilinoqan taamlar» məsilisigə keləyli. «Həmmimizdə bilim bar» dəp bilimiz. Hox, birak bilim bolsa adəmni

---

□ **7:39 «Eri əlümde uhliqan bolsa»** — muxu səz, əlüp kətkənlikni kərsitudu. Təwrat-Injil boyiqə etikadqılar oja nisbətən elüx pəkət wakıtlıq uhlax, halas. **«u halioqan kixigə (pəkət Rəbdə, əlwəttə) nikahlinixka ərkin bolidu»** — «pəkət Rəbdə (nikahlansun)» — (1) pəkət etikadqıja nikahlansun; (2) Rəbning xəhsiy yolyoruğu bilən nikahlansun, deyən ikki mənini ez iqiğə elixi mumkin. ■ **7:39** Rim. 7:2.

□ **7:40 «məndimu Hudanıng Rohı bar, dəp ixinimən!»** — bu kinayilik səz. Korint xəhəridiki jamaəttiki bəzi adəmlər əzlirini «pəyəqəmbər» hesablap, Pawlusning səzlərini կobil կilmayıtti (14:36, 37ni kərüng). ■ **7:40** 1Tes. 4:8.

көрәнглitudу; мәһир-мухәббәт bolsa адәмни қuridu.□

**2** «Mening bilimim bar» дәп һесабlioqan kixi, əməliyəttə һeqnemini tehi bilixkə tegixlik dərijidə bilmigən bolidu.□

**3** Əmma Hudani səygən kixi bolsa, u Uning təripidin tonulidu.□

**4** Hox, əmdi «butlaroјa atap nəzir қilinoqan taamlar» toqrluluk — bizgə məlumki, «Jahanda but degən һeqnemə hesablanmaydu», wə «birla Hudadin baxka һeq ilah yoktur».□ ■

**5** Gərqə nuroqun atalmix ilahlar bar bolsimu —

□ **8:1 «Əmdi «butlaroјa atap nəzir қilinoqan taamlar» məsilisigə keləyli»** — Korint xəhiriidikilərning kəpinqisi bolsa butpərəs bolup, ular butlaroјa qoқunux üçün butka atap nəzir қilinoqan gəxni yeyti. Korintliklarning toy wə baxka murasimlirimu buthanılarda etküzülüp, butka atap nəzir қilinoqan gəxlər dastihanoqa қoyulatti. U qaoqlarda bundak gəxni yeyix-yeməslik yaki buthanida etküzülgən murasimlaroјa қatnixix-қatnaxmaslıq etikadqılar üçün qong bir məsilə bolοqan. **«məһir-muхәbbət bolsa adəmni қuridu»** — «rohiy қurux» («adəmni қurux») toqrluluk «Rimliklаројa»diki kirix səz»imizni kərung. □ **8:2 ««Mening bilimim bar» dəp һesablioqan kixi, əməliyəttə һeqnemini tehi bilixkə tegixlik dərijidə bilmigən bolidu»** — bu ajayib bayan toqrluluk «қoxumqə səz»imizni kərung. □ **8:3 «Əmma Hudani səygən kixi bolsa, u Uning təripidin tonulidu»** — «Huda təripidin tonulidu» — bəlkim, Huda uni bilip «bu kixi Mening adimim» dəp etirap kildi, deməkqi. □ **8:4 ««Jahanda but degən һeqnemə hesablanmaydu» wə «birla Hudadin baxka һeq ilah yoktur»»** — 1-ayəttiki «həmmimizdə bilim bar», «bu dunyada but degən һeqnərsə əməs» wə «Hudadin baxka һeq ilah yoktur» bəlkim bu Korint jamaitidikilər əzlirining xuaridək daim eytidioqan səzlər idi. ■ **8:4** Kan. 4:39; Rim. 14:14; 1Kor. 10:19; Əf. 4:6.

məyli ular zemində yaki asmanda turidu dəp karilixidin kət'iynəzər (dərwəkə «ilahılar» kəp, wə «rəb»lər kəptur)

**6** biraq biz üçün pəkətla bir Huda, yəni Ata bardur. Uningdin barlıq məwjudatlar apiridə bolqan, bizmu Uning üçün məwjut bolqanımız; *xuningdək*, birlə Rəb, yəni Əysə Məsih bardur. Pütkül məwjudatlar U arkılık məwjut, bizmu U arkılık hayatımız.■

**7** Əmma bundak bilim həmmimizdə tehi yoktur; tehi butlarəqə kəndürulginidin halas bolmioğan bəzi *ixəngüqilər* bolsa muxundak taamlarnı «butka atap nəzir kılınoğan» dəp bilip yəydu; xundakla ularning wijdani ajiz bolqaqka, bulqanoğan bolidu.■

**8** Əməliyəttə taamlarning əzliri bizni Huda bilən yaraxturalmaydu; yemisək bizning kəmçilikimiz hesablanmaydu, yegən bolsak artukçılığmu hesablanmaydu.■

**9** Biraq hərhəlda yeyix ərkinliklarning ajizlarəq putlikaxang bolmaslıqıqa kəngül köyunglar. ■

**10** Qünki ajiz bir bəndə bilimi bar bolqan sening buthanidiki dastihanda olturup yegənlikingni kərsə, undakta u əz ajiz wijdaniqa əxarxi haldə butlarəqə atap nəzir kılınoğan taamlarnı yeyixkə

---

■ **8:6** Mal. 2:10; Yh. 13:13; 1Kor. 12:3; Əf. 4:6; Fil. 2:11. ■ **8:7**  
1Kor. 10:28. ■ **8:8** Rim. 14:17. ■ **8:9** Gal. 5:13.

«құрулуп күqəytildioqan» bolmamdu? □

**11** Xuning bilən Məsih uning nijati üçün əlgən, sening kərindixing bolqan bu ajiz bəndə sening biliming wəjidin һalak bolidu.■

**12** Xu yol bilən kərindaxlaroqa ziyan yətküzüp gunah kılıp, ularning ajiz wijdanini zəhimləndürüp, Məsihkə қarxi gunah kiliwatisilər.

**13** Xunga, əgər birər taam əz kərindiximni yıkitidiqan kiltak bolsa, kərindiximni yıkitmaslikim üçün mən mənggügiqə gəxni kət'iy yeməymən.■

□ **8:10** «Qunki ajiz bir bəndə bilimi bar bolqan sening buthanidiki dastihanda olturup yegənlikingni kərsə, undakta u əz ajiz wijdaniqa қarxi һalda butlaroqa atap nəzir kılınoqan taamlarnı yeyixkə «құrulup kүqəytildioqan» bolmamdu?» — bu ayət toopruluq ikki eojız gəp kiliş kerək. Birinqi, kona zamanlarda kəp buthanilaroqa munasiwətlik «axhanilar», «restoranlar» bar idi. Məksiti butpərəslik əməs, bəlkim pəkət payda kerüxtin ibarət idi. Əmma satqan taamlarning kəpinqisi bəlkim həlkələr xu buthanida butlaroqa atap kılqan nərsilər boluxi mumkin idi. Xuning bilən bir wakitta nuroqun kixilər bundaқ taamni yeyixning əzini «sawablıq ix», «tələyilik ix» dəp қarxi mumkin. Ikkinqi, Pawlusning «uning wijdani... «құrulup kүqəytildioqan» degən sezi kinayilik gəp. Məzkur sezni yüksəriki «muhəbbət (**adəmni, yəni adəmning rohını**) қuridu» degən sezi bilən selixturiximiz kerək. «Muhəbbətning қuruxi»ning nətijisi yahxi, əlwəttə; lekin muxu ayəttə «bilimi bar» adəmning hərikəti ajiz kərindixini əz wijdaniqa hilaplıq kilişkə «қurup kүqəytidu». ■ **8:11** Rim. 14:15. ■ **8:13** Rim. 14:21; 2Kor. 11:29.

## 9

*Pawlusning kəp rosulluğ hək-höküklerini ixlətməsliki*

**1** Mən ərkin əməsmu? Mən rosul əməsmu? Mən Rəbbimiz Əysa Məsihni kərgən əməsmu? Silər əzünglar mening Rəbdə bolqan əjrim əməsmu? □ ■

**2** Əgər baxkilaroqa nisbətən rosul dəp hesablanmışam, mən həq bolmioğanda silərgə rosul boldum; qünki əzünglar Rəbdə mening rosul bolqanlığımı təstikliqan məhürdursilər.

**3** Meni sürüxtə kılmaqçı bolqanlaroqa bolqan jawabım mundak: —□

**4** Bizlerning yəp-iqixkə hökükimiz bar əməsmu? □ ■

**5** Bizning baxka rosullar, Rəbning Əz iniliri wə Kefasning kılıqinidək, etikadqı bir singilni

---

**□ 9:1 «Mən ərkin əməsmu? Mən rosul əməsmu? Mən Rəbbimiz Əysa Məsihni kərgən əməsmu? Silər əzünglar mening Rəbdə bolqan əjrim əməsmu?»** — Pawlus bu babta bəzi adəmlərning uningoşa «uni kıl, buni kıl» deyixigə «mən ərkin adəm» dəp jawab beridu. ■ **9:1** Ros. 9:3;17; 22:14;18; 23:11; 1Kor. 4:15; 15:8; 2Kor. 12:2. **□ 9:3 «Meni sürüxtə kılmaqçı bolqanlar...»** — bu sez Korint jamaitidə, Pawlus həkikiy rosul əməs, dəp yüргən bəzi adəmlərni kersitudu.

**□ 9:4 «Bizlerning yəp-iqixkə hökükimiz bar əməsmu?»** — rosullar hux həwərni tarkitix hizmitigə alahidə ayrılip qıkqaqqa, jamaətlərdin yemək-iqmək jəhəttə, yəni iqtisadiy jəhəttiki yardımğa erixixkə höküklükərt. Əmma Pawlus wə himzətdixi Barnabas Korint xəhəridə xundak höküknə ixlətmigən. Keyinkı ayətlərni kərüng. ■ **9:4** 1Kor. 9:14; 1Tes. 2:6; 2Tes. 3:9.

əmrimizgə elip səpərdə həmrəh kılıp yürüx həkkimiz yokmu? □ ■

**6** Əjəba, pəkət Barnabas bilən meningla əmgək kılmaslıqka hökükimiz yokmu?

**7** Kim hirajətni əzi tələp *əskər bolup* jənggə qıçıdu? Kim üzümzar bina kılıp uning mewisidin yeməydu? Kaysi pada bağkuqi padining sütidin iqməydu? ■

**8** Bu degənlirim pəkət insaniy kəzkarax boyiqə eytiloqanmu? Təwrat-kanunning əzidimu ohxax deyilgən əməsmu?!

**9** Qünki Musaqla qüxürülgən kanunda: «Haman təpkən əküzning aqzioqa kəxək salma» dəp pütülgəndur. Huda əküzlərgila kəyüngənmu, □ ■

**10** yaki buni pəkət bizlərni dəp eytikanmu? Xübhisizki, bu səzlər bizlər üçün pütülgəndur; xuning üçün yər həydigüqi ümidi tə həydíxigə tegixlik, xundakla haman təpküqimu həsuldin bəhrimən bolux ümididə ixləxkə tegixliktur. □

**11** Biz silərgə rohiy bəht-bərikətlərni terip, silərdin maddiy jəhəttin yiqliwalsak bu qəktin exip kətkənlik bolamdu? ■

---

□ **9:5 «Bizning baxxa rosullar, Rəbning Əz iniliri wə Kefasnıñ kılıqinidək, etikadqı bir singilni əmrimizgə elip səpərdə həmrəh kılıp yürüx həkkimiz yokmu?»** — demək, rosullar əzliri wə bala-qakılırimu jamaətning iqtisadiy yardımigə hökukluktur. ■ **9:6 Mat. 8:14.** ■ **9:7 Yh. 21:15; 1Kor. 3:6, 7, 8; 2Kor. 10:4; 1Pet. 5:2.** □ **9:9 «Haman təpkən əküzning aqzioqa kəxək salma»** — «Qan.» 25:4. ■ **9:9 Qan. 25:4; 1Tim. 5:18.** □ **9:10 «Xuning üçün yər həydigüqi ümidi tə həydíxigə tegixlik, xundakla haman təpküqimu həsuldin bəhrimən bolux ümididə ixləxkə tegixliktur»** — «Am.» 9:13. ■ **9:11 Rim. 15:27; Gal. 6:6.**

**12** Baxka *hizmətqılər* silərdə muxu höküknı ixlətkən yerdə, biz xundak kilsak tehimu bolidioq? Əmma Məsihning hux həwirigə həq tosalolu bolmisun dəp, biz bu höküknı həqkaqan ixlitip bakmiduk; əksiqə, hərkəndək ixlaroqa qidap keliwatimiz. □ ■

**13** İbadəthanidiki mukəddəs ixlar üçün ixligüqilərning ibadəthaniqə ataloğan hədiyələrdirin yəydiqanlığını, kurbangahda hizmət kiliwatkanlarning kurbanlıklardin ülüxini alidioqanlığını bilməmsilər? ■

**14** Xuningəqə ohxax, Rəb hux həwərni jakarlioqularning jeni hux həwərdin bekilsun dəp bekitkəndur. □ ■

**15** Əmma mən bolsam bu höküklarning həqkaysisini ixlitip bakmidim. Həm hazırlım muxu höküktin padilinay dəp muxularni yeziwatkinim yok! Qunki mən baxkilarning meni bu pəhirlinidiqanlırimdin məhrum kılıqinidin kərə əlginim tüzük! □

**16** Qunki mening hux həwərni jakarliximdə

□ **9:12** «... Məsihning hux həwirigə həq tosalolu bolmisun dəp, biz bu höküknı həqkaqan ixlitip bakmiduk; əksiqə, hərkəndək ixlaroqa qidap keliwatimiz» — oqəlitə yeri xuki, bəzilər «Pawlus wə Barnabas həkikiy rosullar əməs, qunki ular bizdin pul **sorap bakmioqan!**» degən. ■ **9:12** Ros. 20:33; 2Kor. 11:9; 12:13. ■ **9:13** Kan. 18:1.

□ **9:14** «... Hux həwərni jakarlioqularning jeni hux həwərdin bekilsun» — demək, hux həwərni köbul kılıqanlar təripidin qəmdalsun. ■ **9:14** Law. 19:13; Kan. 24:14; 25:4; Mat. 10:10; Lukə 10:7; 1Tim. 5:18. □ **9:15** «**mən baxkilarning meni bu pəhirlinidiqanlırimdin məhrum kılıqinidin kərə əlginim tüzük!**» — «bu pəhirlənginin» dəl uning hux həwərni həqkəndək in'am-hədiyəni köbul kılmayı jakarlioqanlığını kərsitudu.

pəhirləngüdək ix yok; qünki uning məjburiyiti meni besip turidu; hux həwərni jakarlimisam halimoqa way!

**17** Qünki əgər uni halis kilsam, buningdin manga in'am bolidu; əmma eż ihtiyarım bilən bolmisa, bu pəkət menin qojidalarlıq burqını ada kılqınim bolidu, halas.

**18** Xundak ikən, menin in'amim zadi nemə bolidu? Mening in'amim dəl xuki, hux həwər jakarlıqnimda mən hux həwərgə kixilərni həksiz erixtürimən — demək, in'amim hux həwər yətküzüxtiki tegixlik *hək elix* höküklirimni həq ixlətməslikimdin ibarəttur.

**19** Qünki həmmə adəmning ilkidin ərkin bolup, əzümni kəpqilikkə kul kildim; xu yol bilən tehimu kəprək adəmlərni қayıl kılıp kutkuzsam dəymən.

**20** Yəhudiylarnı қayıl kılıp kutkuzux üçün Yəhudiylərəqə nisbətən Yəhudiyoqa ohxax boldum; Təwrat қanuni astida turoqanlarnı қayıl kılıp kutkuzux üçün (Təwrat қanuni astida turoqan bolmisammu) Təwrat қanuni astida turoqanlarəqə nisbətən Təwrat қanuni astida turoqanəqə ohxax boldum; ■

**21** Təwrat қanunida bolmioqanlarnı қayıl kılıp kutkuzux üçün Təwrat қanunida bolmioqanlarəqə nisbətən (Huda aldida қanunsız bolmay, bəlki Məsihning қanuniyoqa boy sunuxum bilən) mən Təwrat қanunida

bolmioqanlaroqa ohxax boldum; □ ■

**22** ajizlarnı ḫayıl kılıp ḫutkuzux üçün ajizlaroqa əzüm ajizdək boldum; mümkün կədər kəprək adəmni ḫutkuzux üçün mən hərkəndək adəmgə karita xundak adəm boldum. □ ■

**23** Əzümninə hux həwərdin nesiwəm boluxi üçün uni dəp həmmə ixni kılımən.

**24** Bəygigə qüxkənlərning həmmisi yügürividü, əmma pəkət birila mukapatka erixidioqinini bilməmsilər? Əlibə kazinix üçün yügürüngələr. ■

**25** Musabikidə elixküqilarning həmmisi əzini hər jəhəttin tizginləydi; ular pəkət bir qırıp ketidioqan tajəqə erixix üçün xundak kılıdu, əmma biz bolsaq qırimas taj üçün xundak kılımiz. □ ■

**26** Xunga mən nixansız adəmdək yügürüwatmaymən; muxt atsam həwaqə atidioqan adəmdək bolmaymən.

□ **9:21 «Təwrat əcanunida bolmioqanlar»** — demək, Yəhudiylər əməslər. Ular Təwrat əcanunini bilməydi yaki uni etirap kılımioqanlardur. **«Məsihning əcanuni»** — Muqəddəs Rohə yaxap «Pərvərdigar Hudayingni pütün կəlbinq bilən, pütün jening bilən wə pütün küqüng bilən səygin» wə «köxnangni əzüngni səygəndək səygin» degəndin ibarət, əlwattə. ■ **9:21**

Gal. 2:3. □ **9:22 «ajizlarnı ḫayıl kılıp ḫutkuzux üçün ajizlaroqa əzüm ajizdək boldum»** — «ajizlar» bəlkim Huda toqrisidiki bilimni tonup yətmigənliktin wijdani asanla azablinidioqan etikadqılarnı, yaki etikədi küqlük əməslərni kərsitudu. ■ **9:22** Rim. 15:1; 1Kor. 10:33; Gal. 6:1. ■ **9:24**

Gal. 2:2; 5:7; Fil. 2:16; 2Tim. 4:7; Ibr. 6:18. □ **9:25**

**«Musabikidə elixküqilarning həmmisi əzini hər jəhəttin tizginləydi; ular pəkət bir qırıp ketidioqan tajəqə erixix üçün xundak kılıdu...»** — əslidiki «Olimpiya»diki qaliblar yopurmak-güllərdin yasaloqan tajəqə erixətti. ■ **9:25** 2Tim. 2:4; 4:7,8; 1Pet. 4:1; 5:4.

**27** Uning orniq'a mən əz tenimni urup əzümgə kəndürüp, uni əzümgə ķul ķilimən; undak ķilmioqanda, baxkilaroja təlim jakarlap turup əzüm layakətlik bolmay ķelixim mumkin.

## 10

*Israillarning Misirdin qikip, qəl-bayawandin  
ətkəndiki wəkələrdin sawak eliximiz kerək*

**1** Qünki, i ķerindaxlar, mən silərning atabowilirimizning həmmisining bulut astida yürgənlikidin wə həmmisining dengizdin ətüp mangoğanlıkidin həwərsiz yürüxünglarnı halimaymən; ■

**2** ularning həmmisi bulutta həm dengizda Musaning yetəkqılıkigə qəmüldürülgən; □ ■

**3** ularning həmmisi ohxax rohiy taamni yegən, ■

**4** həmmisi ohxax rohiy iqimlikni iqpən; qünki ular ezlirigə həmrəh bolup əgixip yürgən rohiy uyultaxtin iqətti (əməliyəttə, muxu uyultax Məsihning Əzi idi); ■

---

■ **10:1** Mis. 13:21; 14:22; Qəl. 9:18; Kan. 1:33; Yə. 4:23; Nəh. 9:12,19; Zəb. 78:13,14; 105:39. □ **10:2** «ularning (silərning

**ata-bowiliringlar, 1-ayətni kərüng) həmmisi bulutta həm dengizda Musaning yetəkqılıkigə qəmüldürülgən» — muxu (1-2-ayəttə hatırləngən) wəkələrni tehimu yahxi qüixinix üçün «Misirdin qikix» 14-babni kərüng. «Musa» Musa pəyəqəmbər, əlwəttə. Muxu muhim ayət üstidə wə bu bəbtiki baxka misallar toqruluk «köxumqə sez»imizni kərüng. ■ **10:2** Mis. 13:20-22; 14:19, 20. ■ **10:3** Mis. 16:15. ■ **10:4** Mis. 17:6; Qəl. 20:11; Zəb. 78:15-16**

**5** xundaktimu, Huda ularning kəpinqisidin razi bolmioqanidi; qünkü «Ularning jəsətliri qəl-bayawanda qeqilip қалоqan». □ ■

**6** Əmma bu ixlar ularning bexiøa bizlərgə sawak-bexarət bolsun üçün qüxkənidi; buningdin məksət, bizning ularning yaman ixlar oqa həwəs kılqinidək həwəs kılmaslıkımız üqündür. ■

**7** Silər yənə ularning bəzilirigə ohxax butka qoqunidioqanlardın bolmanglar; bular toqıruluk: «Həlk yəp-iqixkə olturdi, andin kəyp-sapaqə turdi» dəp pütülgən. □ ■

**8** Biz yənə ularning bəzilirining buzuqçılık kılqinidək buzuqçılık kilmaylı; qünkü xu wəjидin ulardin yigirmə üq ming kixi bir kündila oldı. □ ■

**9** Yənə ularning bəzilirining Məsihni sinioqinidək Məsihni sinimaylı; qünkü xu səwəbtin ular yılanlar qekixi bilən һalak boldi. □ ■

**10** Yənə ularning bəziliri aqrinoqandək aqrinip

- **10:5 «Ularning jəsətliri qəl-bayawanda qeqilip қалоqan»**  
— «Qel.» 14:16, 32. ■ **10:5** Qel. 26:65. ■ **10:6** Qel. 11:4,33; Zəb. 106:14. □ **10:7 «Həlk yəp-iqixkə olturdi, andin kəyp-sapaqə turdi»** — muxu yərdiki «kəyp-sapa» bəlkim butpərəslik həm uningoja baølanoqan xəhwaniyətni kərsitudu. «Pütülgən» — «Muqəddəs Kitabta pütülgən», əlwəttə («Mis.» 32:6). ■ **10:7** Mis. 32:6. □ **10:8 «Biz yənə ularning bəzilirining buzuqçılık kılqinidək buzuqçılık kilmaylı; qünkü xu wəjидin ulardin yigirmə üq ming kixi bir kündila oldı»** — bu wəkə «Qel.» 25:1-9də haritiləngən. ■ **10:8** Qel. 25:1, 9; Zəb. 106:28-29. □ **10:9 «Yənə ularning bəzilirining Məsihni sinioqinidək Məsihni sinimaylı; qünkü xu səwəbtin ular yılanlar qekixi bilən һalak boldi»** — «Qel.» 21:1-9ni kərüng. ■ **10:9** Qel. 21:5; Zəb. 106:14

қақшимanglar — нәтиjidə, ular jan aloquqi pərixtə təripidin əltürüldi. □ ■

**11** Əmdi bu wəkələrning həmmisi ularning bexioqa bexarətlik misallar süpitidə qüvkən wə ahirkı zamanlar beximizə keliwatkan bizişlərning ulardın sawak-ibrət eliximiz üçün hatiriləngənidi. □ ■

**12** Xuning bilən «Mən etikadta qing tirəp turmaktimən» degən kixi əzining yıkılıp ketixidin həzi bolsun!

**13** Silər duq kəlgən sinaklarning həmmisigə baxka adəmlərmə ohxax duq kəlgən. Wə Huda bolsa wədisidə turoquqidur, U silərni kətürəlmigüdək sinaklaroja uqratmaydu, bəlki sinak bexinglaroja qüvkəndə, xuning bilən təng uningdin ətüp կutulux yolını yaritip beridu; silər xuning bilən uningoşa bərdaxlıq beridioqan bolisilər. □ ■

**14** Xu səwəbtin, səyümlüklirim, butpərəsliktin ķeqinglar!

**15** Silərni əkil-hoxi jayida kixilər dəp կarap

□ **10:10 «Yənə ularning bəziliri aqrinoqandək aqrinip қақшимanglar — nətijidə, ular jan aloquqi pərixtə təripidin əltürüldi»** — «Qel.» 16:41-50ni kerüng. ■ **10:10**

Mis. 16:2; 17:2; Qel. 14:36; Zəb. 106:25-26 □ **10:11**

**«bu wəkələrning həmmisi ularning bexioqa bexarətlik misallar süpitidə qüvkən»** — «bexarətlik misallar»: «köxumqə səz»imizdə biz bu bab toopruluq səzliginimizdə bu tema toopruluğumu tohtilimiz. ■ **10:11** Rim. 15:4; 1Kor. 9:10; Fil. 4:5; Ibr. 10:25. □ **10:13 «Silər duq kəlgən sinaklarning həmmisigə baxka adəmlərmə ohxax duq kəlgən»** — əyni tekistte: «Silər duq kəlgən sinaklardın həqkəysisi pütkül insaniyətkə ortak əməs» degən xəklidə ipadilinidu. ■ **10:13** 1Kor. 1:8; 1Tes. 5:24; 2Pet. 2:9.

xuni eytiwatimən; səzligənlirimni bəhalap bekinqlar: —

**16** Biz bərikətlik bolsun dəp tiligən, bərikətlik jamdiki xarabni iqtinimiz, Məsihning kənidin ortak bəhirlənginimiz əməsmu? Bizning oxutqan nanni yeginimiz, Məsihning tenidin ortak bəhirlənginimiz əməsmu? □

**17** Biz nuroqun bolsakmu bir nan, bir təndurmiz; qünki həmmimiz xu bir nandin nesiwə alımız.

□ ■

**18** Jismaniyl Israil oqa karanglar; қurbanlıqlarnı yegənlər қurbangahka nesipdaxlar əməsmu?

**19** Əmdi nemə deməkqimən? Butqa atap sunulqan қurbanlıqning birər əhəmiyyiti barmidu? Butning birər əhəmiyyiti barmidu?

■

**20** Yak, biraq kapirlar butlar oqa sunoqan қurbanlıqlarnı Huda oqa əməs, bəlki jinlar oqa ataydu. Mən silərning jinlar bilən ortak nesipdax boluxunglarnı halimaymən. □ ■

**21** Rəbning jamidin wə jinlarning jamidin təng iqtüqi bolsanglar bolmaydu; Rəbning dasti-

□ **10:16 ««bərikətlik jam» ... «oxutqan nan»»** — «bərikətlik jam» wə «oxutqan nan» deyənlər «Rəbning ziyapiti» yaki «Rəbning ojizası» din ibarəttür. «Rəbning ziyapiti» yaki «Rəbning dastihini» toqrluluqmu 11:23-34ni kərüng. □ **10:17**

**«Biz nuroqun bolsakmu bir nan, bir təndurmiz; qünki həmmimiz xu bir nandin nesiwə alımız»** — baxqa birhil tərjimisi: «Nan bir bolqaqka, bizmu bir tən bolımız; qünki həmmimiz bir nandin nisiwə alımız». ■ **10:17** Rim. 12:5;

1Kor. 12:27.

■ **10:19** 1Kor. 8:4.

□ **10:20 «kapirlar**

**butlar oqa sunoqan қurbanlıqlarnı Huda oqa əməs, bəlki jinlar oqa ataydu»** — «kapirlar» grek tilida «taipilər» yaki «əllər». ■ **10:20** Law. 17:7; Kan. 32:17.

hinişa wə jinlarning dastihinişa təng dahil bolsanglar bolmaydu.

**22** Rəbning həsət-əqəzipini közəlimək qimizmu? Biz Uningdin küqlükmu-ya?

**23** «Həmmə nərsə ḥalaldur», əmma həmmə nərsə paydilik boluwərməydu; «həmmə nərsə ḥalaldur», əmma həmmə nərsə adəmning etikadını kuralmaydu. □ ■

**24** Əmdi həqkim əz mənpəətini izdimisun, bəlki eżgilərningkini izdisun. ■

**25** Gəx bazirida setiloqan hərbirnərsini wij-danınglarnı dəp olturmay, həqnemini sürüxtə kilmay yəweringlar.

**26** Qünki «Jaḥān wə uningoşa toloqan həmmə məwjudatlar Pərwərdigarоqa mənsüptur» dəp pütülgən. □ ■

**27** Əmma etikad kilmioqanlarning birəsi seni ziyapətkə təklip kilsə wə kənglüng tartsa, aldingoşa köyulqan həmməni wijdanıngni dəp olturmay yəwər; ■

**28** Əmma birsi sanga: «Bu butlarоqa ataloqan kurbanlıq taami» desə, undakta uni yemə; nemixqə desəng, bu ixni sanga eytqan adəmning səwəbi üqün, xundakla wijdanning səwəbi

□ **10:23 «həmmə nərsə manga ḥalaldur»** — bu söz-ibarə bəlkim Korintliklər ixlitiwatkan Injildiki yemək-iqməklər toqrluluk təlimlərning kışkartılmış boluxi mumkin. Bu həkikətkə yekin boloxını bilən, Pawlus hazır ularоqa yemək-iqməklər toqrluluk baxka tərəplərdinmu oylax kerək, dəp təlim bərməkqi. ■ **10:23** 1Kor. 6:12. ■ **10:24** 1Kor. 13:5; Fil. 2:4.

□ **10:26 «Jaḥān wə uningoşa toloqan həmmə məwjudatlar Pərwərdigarоqa mənsüptur»** — «Zəb.» 24:1 wə 50:12, 89:11. ■ **10:26** Mis. 19:5; Zəb. 24:1; 50:12, 89:11

■ **10:27** Luča 10:7; 1Kor. 8:7.

üqündur; □

**29** мән degən wijdan seningki əməs, bəlki həlikı kixining wijdani; mening ərkinlikimgə baxķilarning wijdani təripidin yaman dəp baḥa berilixining hajiti barmu?

**30** Mən təxəkkür eytip yesəm, təxəkkür eytkan nərsini durus yeginim tüpəylidin yaman dəp қariliximning nemə hajiti? □ ■

**31** Xunga silər nemini yesənglar, nemini iqşənglar yaki hərkəndək baxka ixlarnı ķilsanglar, həmmə ixlarnı Hudaşa xan-xərəp kəltürülsün dəp kilinglar. ■

**32-33** Mən əzüm həmməylənni həmmə ixta məmnun ķilixka intilginimdək, əz mənpəətim üqün əməs, bəlki kəpqılıkning mənpəəti, ularning կutkuzuluxi üqün intilginimdək, heqkimning aldioqa — Yəhudiylar bolsun, greklar bolsun, Hudanıng jamaitidikilər bolsun aldioqa putlikaxang bolmanglar.

Mən Məsihni ülgə ķilojinimdək, silərmə meni ülgə kilinglar. ■

□ **10:28 «Birsi sanga: «bu butlaroqa atalojan կurbanlık taami» desə,...»** — degüqining kərsətməkqi bolqını bəlkim: (1) «Sən ixəngüqi əməsmu, bundak butlaroqa qetixlik nərsini yeməsliking kerək» yaki (2) «Bu alahidə butlaroqa nəzir ķilinojan, xunga uni yesəng, sanga alahidə bərikət bolidu!». «Koxumqə söz»imiznimü körüng. □ **10:30 «Mən təxəkkür eytip yesəm, təxəkkür eytkan nərsini durus yeginim tüpəylidin yaman dəp қariliximning nemə hajiti?»** — muxu muhim prinsip tooqruluk «koxumqə söz»imizni körüng.

■ **10:30** Rim. 14:6; 1Tim. 4:3. ■ **10:31** Kol. 3:17. ■ **10:32-33**

Rim. 14:13; 1Kor. 9:22.

# 11

## *Ibadət қайдилари*

**1-2** Əmdi silərni xuning üçün təripləymənki, i  
ķerindaxlar, həmmə ixlarda silər meni əsləp  
turuwatisilər, mən silərgə tapxuroqinimdək,  
kərsətmilərni tutup keliwatisilər. ■

**3** Əmma mən silərning hər ərning bexi  
Məsihdur, ayalning bexi ərdur wə Məsihning  
bexi Hudadur dəp bilixinglarnı halaymən. □ ■

**4** Xunga, *ibadətkə қatnaxkanda*, hərkəndək ər  
bexioqa birnərsə artkan һalda dua kilsa yaki  
bexarət bərsə, u əz bexioqa hərmətsizlik kılqan  
bolidu. □

**5** Əmma *ibadətkə қatnaxkanda*, hərkəndək  
ayal bexioqa birər nərsə artmioqan һalda  
dua kilsa yaki bexarət bərsə, u əz bexioqa  
hərmətsizlik kılqan bolidu; bundak ayalning  
qəqi qüxürüwetilgən, *rəswa kılınoqan* ayaldın

■ **11:1-2** 1Kor. 4:16; Fil. 3:17; 1Tes. 1:6; 2Tes. 3:9. □ **11:3**  
**«ayal (yaki kız)ning bexi ərdur»** — toy kılqanda uning  
bexi əz eri, əlwəttə; turmuxka qikmiqan bolsa uning atisi;  
tənha, tul yaki ajrakhın kız-ayallar bolsa, ularning bexi (bar  
bolsa) jamaəttiki aksakallar bolidu. ■ **11:3** Yh. 14:28; 1Kor.  
3:23; 15:27; Əf. 5:23. □ **11:4** **«ibadətkə қatnaxkanda,**  
**hərkəndək ər bexioqa birnərsə artkan һalda ... bexarət**  
**bərsə»** — «bexarət bərsə» — «Hudanıng wəhijisini yətküzsə»,  
yaki «pəyoqəmbərlik səz kilsa...» degənlik. «Əz bexioqa  
hərmətsizlik kılıdu» — demək, Məsihgə bihərmətlik kılıdu.

pərkî yoktur. □

**6** Ayal kixining bexioqa artkini yok bolsa, qaqliri qüxürüwetilsun; ayalqa nisbətən qaqlirinинг kesiwetilixi yaki qüxürüwetilixi uyatlıq ix bolsa, əmdi uning bexioqa birər artkini bolsun. ■

**7** Qünki ər kixi bolsa bexini yapmaslıki kerək; qünki u Hudanıng sürət-obrazi wə xan-xəripidur; əmma ayal kixi bolsa ərning xan-xəripidur. □ ■

**8** Qünki ər bolsa ayaldın əməs, bəlki ayal ərdindur. □ ■

**9** Xuningdək ər kixi ayal üçün əməs, ayal kixi ər üçün yaritiloqandur.

**10** Bu səwəbtin, həm pərixtılerning səwəbidin ayal kixi bexida hökükning *bəlgisigə* igə boluxi

□ **11:5 «...u əz bexioqa hərmətsizlik kılıdu»** — demək, əz erigə yaki jamaətning akşakallırıqa hərmətsizlik kılıdu. **«bundak ayalning qeqi qüxürüwetilgən, rəswa kılıloqan ayaldın pərkî yoktur»** — kona zamanlarda ayallar buzuqçılıq kılıoqan bolsa, ularni jazalax usuli ayalni rəswa kılıp qeqini qüxürüwetixtin ibarət idi. ■ **11:6** Qel. 5:18; Kan. 22:5.

□ **11:7 «Qünki ər kixi bolsa bexini yapmaslıki kerək; qünki u Hudanıng sürət-obrazi wə xan-xəripidur; əmma ayal kixi bolsa ərning xan-xəripidur»** — bu ayəttin (wə xundakla 4-6-ayətlərdin) Pawlusning adəttiki əhəwallar əməs, bəlki ibadət sorunları toqrluluk sezləwatlılıq enik turidi; bu uning ərlərgə talaoqa qıkkanda hərkəndək bəklərni kiyixini mən'i kılıqını əməs! Uning bu səzliridə ayallarning talada yürgəndə romal-yaqılıq artıx-artmaslıki toqrisidimə gəp yok. ■ **11:7** Yar. 1:26,27; 5:1; 9:6; Kol. 3:10. □ **11:8 «qünki ər bolsa ayaldın əməs, bəlki ayal ərdindur»** — okurmənlərning esidə barkı, Huda Həwa'animizni Adəm'atimizning tenidin köwuroqısını elip yasiqan. «Yar.» 2-babni kərüng. ■ **11:8** Yar. 2:18, 21.

kerək. □

**11** Ҳалбuki, Rəbdə ayal ərsiz bolmas wə ər ayalsız bolmas;

**12** qünki ayal ərdin qıkdirılıqınıdək, ər ayal arkılıq *tuoqulidu*; lekin həmmə ix Hudadindur.

**13** Əz kenglünglarda baha beringlar; ayallarning bexioqa birnərsə artmay turup Hudaşa dua қılıxi muwapiqmu?

**14** Təbiətning əzi silərgə ər kixining uzun qaqlırı bolsa uningoşa uyat ikənlikini əgətmidimu?

**15** Əmma ayal kixining uzun qaqlırı bolsa, bu uningoşa xan-xərəp bolidu; qünki uning uzun qaqlırı uningoşa bezək-yepinqə bolsun dəp təkdim kılinoqan.

**16** *Birsining bu ixlar toopruluğ talax-tartix қılousi bolsa, xuni bilsunki, bizlərdə həm Hudanıng jamaətliridimu xulardin baxka həq қaidilər yoktur.* ■

### *Rəbning dastihini toopruluğ*

**17** Əmma hazır deməkqi bolovan ix, yəni silər yioqiloqan sorunlaroqa kəlsək, uningda silərni təripliməymən; qünki yioqiloqininglarning nətijsisi paydılık əməs, bəlkı ziyanlıq boluwatidu.

**18** Qünki birinqidin, silər jamaəttə yioqiloqininglarda, aranglarda guruhlaroqa bəlünüxlər bolovanlığını anglidim; bu gəpkə ķismən ixəndim.

---

□ **11:10 «pərixtılerning səwəbidin ayal kixi bexida hökükning bəlgisigə igə boluxi kerək»** — «pərixtılerning səwəbidin» toopruluğ «köxumqə səz»imizni kərung. Biz bu ayətlər (1-16)ni təpsiliy haldə xərhəlyəmiz. ■ **11:16 1Tim. 6:4.**

**19** Aranglarda bəlünüxlər pəyda bolmay қalmaydu. Undak bolmioqanda aranglarda kimning layakətlik bolğanlığını kərüwaloqli bolmaytti. □ ■

**20** Silər bir yərgə jəm bolqininglarda, silər həkikətən «Rəbning ziyanı»din yeməysilər. ■

**21** Qünki yegininglarda hərbiringlar baxkılarning yeyixini kütməyla əzünglar elip kəlgən oqızanı yəwerisilər-də, birsi aq қalidu, yənə birsi məst bolup ketidu. □

**22** Yəp-iqixkə eż əyliringlar yokmu? Hudan-

□ **11:19 «Aranglarda bəlünüxlər pəyda bolmay қalmaydu...»** — az bolmioqan alimlar Pawlusning bu jümlisi kinayilik, Korintliklarnı tənkid kılidiqan alahidə səzlər, dəp қaraydu. Bizmu muxu kəzkaraxqa mayilmiz; qünki Injilda tiləqə elinəqan baxqa jamaətlər arısida əhwal undak əməs idi; əksiqə, ularning birliki heli küqlük idi (məsilən, Filippi xəhiriidiki jamaəttə). Kəndakla bolmisun, məlum jamaəttiki ixəngüqilərning kepinqisi Korinttiki jamaəttək «Rohka təwə» əməs, bəlkı «ətkə təwə», «etikadta bowaklar» bolsa, undakta «belünüxlər» pəyda bolmay қalmaydu. Bundaq əhwal həkikətən Rəbning yolunu izdigüqilərgə kəprək besim berip, ularning Rohında tezla əstürülüxi muhim bir türtkə bolidu. ■ **11:19** Mat. 18:7; Luqā 17:1; Ros. 20:30; 1Yuh. 2:19.

■ **11:20** Luqā 22:14-20. □ **11:21 «Qünki yegininglarda hərbiringlar baxkılarning yeyixini kütməyla əzünglar elip kəlgən oqızanı yəwerisilər-də, birsi aq қalidu, yənə birsi məst bolup ketidu»** — rosulning səzlirigə қarioqanda, Korint etikadqilar jamaitining yiojinlirida pat-pat «ortak ziyanı»ni tutattı, xuning bilən bir wakitta «Rəbning ziyanı»ni yeyətti («Yəh.» 12ni kərung). Lekin bay əkerindaxlar eż mol tamaklıri aloqəq əzining baylıklırını kəz-kəz kılıp kərsitətti, baxqa kəmbəqəl əkerindaxlar bilən ortaklaşmaytti. «Ziyanı» əlinəmikan bolqaqka, «Rəbning ziyanı»ning əzi kəzgə ilinmay bolup kəlip, Rəbning namiqə nomus kəltürgənidi.

ing jamaitini kəzgə ilmay, yoksullarnı hijalətkə köyməkqimusilər? Silərgə nemə desəm bolalar? Silərni təripləmdimən? Yak, silərni təripliməymən. □

**23** Qünki mən silərgə *Rəbning ziyapiti toopruluk* yətküzgənlirimni əzüm Rəbdin tapxuruwaləqanmən; demək, Rəb Əysəqə satğunluk kılınoğan keqidə u қolioğa nan elip, ■

**24** təxəkkür eytkəndin keyin uni oxtup: «Mana, silərgə ataloğan Mening tenim; buni Meni əsləp turux üçün muxundaq kilinglar» — dedi.

**25** Xuningdək, oqizadin keyin u jamni қolioğa elip: «Mana, bu jamdiki xarab ənimdə boləqan «yengi əhdə»dur; hər ketim buningdin iqlikinglarda, Meni əsləp turux üçün xundak kilinglar» — dedi. □

**26** Qünki silər hər ketim bu nandin yegən, bu jamdin iqlikən bolsanglar, taki Uning kaytip kelixiqiqə silər Rəbning əlüminı jakarlıqan bolisilər. ■

**27** Xuning üçün, kimki layakətsiz halda bu nanni yesə yaki Rəbning jamidin iqsə, Rəbning teni həm ənioğlu nisbətən gunahkar bolidu. ■

**28** Xuning üçün hərbirsi bu ixlar üstidə əz-əzini

- **11:22 «Yəp-iqixkə əz əyliringlar yokmu?** **Hudanıng jamaitini kəzgə ilmay, yoksullarnı hijalətkə köyməkqimusilər?»** — bəzi etikadqlar jəm bolup olturoğan sorunlarda kep oqızalarını elip kelip yesə, oqızasız kərindaxlıri əlwəttə hijil bolup əlididu. ■ **11:23** Mat. 26:26; Mar. 14:22; Luqa 22:19. □ **11:25 «... Mana, bu jamdiki xarab ənimdə boləqan «yengi əhdə»dur»** — «yengi əhdə» Təwrat, «Yər.» 31:31-34də bəxarət berilgən. ■ **11:26** Yh. 14:3; Ros. 1:11. ■ **11:27** Qəl. 9:10,13; Yh. 6:51,63,64; 13:27; 1Kor. 10:21.

təkxürüp, andin nandin yesun, jamdin iqsun. ■

<sup>29</sup> Qünki *Rəbning* tenini pərk etməy turup yegüqi wə iqküqi hərkim ezigə həküm-jazani yətküzüp yəp-iqidu. □

<sup>30</sup> Bu səwəbtin aranglardiki nuroqun adəmlər zəiplixip kesəl boldi, hətta heli bir kismi əlümdə uhlap қaldı. □

<sup>31</sup> Lekin əgər əz üstimizni təkxürüp həküm qıkarqan bolsak, beximizdə *Rəbning* həküm-jazası qüxürülməydiqan bolidu. ■

<sup>32</sup> Əmma gərqə üstimizgə Rəb təripidin həküm-jazalar qüxürülgən bolsimu, əməliyəttə bu Un- ing bizgə qüxürgən «tərbiyə jazası»dur; bun- ingdin məksət, bizning bu dunya bilən birlikdə halakətkə həküm қilinmaslığımız üqündur.

<sup>33</sup> Xunga, i ķerindaxlar, *Rəbning* ziyanıti də yeyixkə jəm bolqininglarda, həmməylən toluk kəlgüqə bir-biringlarnı kütünglər.

<sup>34</sup> Birsi aq ķorsak bolsa awwal əyidə yəp kəlsun; xundak ķılıp silərning jəm boluxun- nalar əzünglar oqa həküm-jaza yətküzməydiqan bolidu. Қalqan baxka məsililərni bolsa, mən

■ **11:28** 2Kor. 13:5. □ **11:29** «... *Rəbning* tenini pərk etməy turup yegüqi wə iqküqi hərkim ezigə həküm-jazani yətküzüp yəp-iqidu» — «Rəbning tenini pərk etməsilik» degənlikning bəlkim ikki hil tərəplimisi boluxi mumkin: (1) əzini «Mən Rəbning tenidiki bir əza, baxka ķerindaxlarmu xundak» dəp bilip yətməy, «Rəbning teni»diki ķerindaxlarnı kezgə ilmaslıq (21-22-ayətlərni kərüng); (2) «Rəbning ziyanıti Rəbbimizning biz üçün kurban kılqan tenini ipadiləydu» dəp bilip yətməsilik. □ **11:30** «**hətta heli bir kismi əlümdə uhlap қaldı**» — «uhlap қaldı» degən söz əluxni kərsitidu. Injil boyiqə etikədəqilar oqa nisbətən əlux pəkət waqtılık uhlax, halas.

■ **11:31** Zəb. 32:5; Pənd. 18:17.

barəqinimda tərtipkə salımən.

## 12

### *Rohiy iltipatlar*

<sup>1</sup> Əmma i ķerindaxlar, rohiy iltipatlarqa kəlsək, silərning ular toopruluk bilməy ķelixinglarni halimaymən. □

<sup>2</sup> Silər taipilərning arisida bolğan waqtinqlarda hərhil yollarqa baxlinip, gas-gaqa butlarqa qoğunuxka azdurulup kətkininglarni bilisilər.

<sup>3</sup> Xunga mən silərgə ukturimənki, həqkim Hudanıng Rohıda turup: «Əysəqə lənət!» deməydu wə hərkəndək biri Muqəddəs Rohıta bolmay turup «Əysə Rəbdur!» dəp eytal-maydu. ■

<sup>4</sup> Əmma iltipatlar hilmuhil, lekin Roh bolsa birdur. □ ■

<sup>5</sup> Hizmətlər bolsa hərhil, əmma *biz hizmitini kılıdioğan* Rəb birdur.

<sup>6</sup> Ixləx yolliri hərhil, əmma həmməyləndə həmmə ixni wujudka qılqarouqi Huda birdur.

<sup>7</sup> Əmma həmməylənnинг mənpəəti üçün hərbirigə Rohıning namayan boluxi beqixlinidu.

- **12:1 «rohiy iltipatlarqa kəlsək...»** — «rohiy iltipatlar» degənlər Muqəddəs Roh ata kılqan, muxu babta «təbiəttin taxkırı» möjizilik қabiliyyətlərni kərsitudu. ■ **12:3** Mar. 9:39; Yh. 13:13; 1Kor. 8:6. □ **12:4 «Əmma iltipatlar hilmuhil, lekin Roh bolsa birdur»** — «Roh» degən Hudanıng Rohı, Muqəddəs Roh. ■ **12:4** Rim. 12:6; 1Pet. 4:10.

**8** Qünki Roh arkılık birigə danalık yətküzgüqi söz, yənə birigə xu ohxax Roh arkılık həwər yətküzgüqi söz təksim kılınıdu; □

**9** yənə ohxax Roh arkılık baxka birigə alahidə ixənq, yənə birigə ohxax Roh arkılık **kesəllərni** sakaytix iltipatlırı, □

**10** birawoqa məjizilərni yaritix təksim kılınıdu; birawoqa wəhiy-bexarət berix; birawoqa hərhil rohlarrı pərk etix, birawoqa naməlum tillarda səzləx, yənə birawoqa naməlum tillarnı tərjimə kılıx iltipati təksim kılınıdu. □

**11** Əmma bu ixlarning həmmisini yürgüzgüqi ohxax xu bir Rohtur, U hərbirigə Əzi layık körüp, ayrim-ayrim təksim kılıp beridu. ■

**12** Qünki insaniy tən bir bolsimu nuroqun əzalırı bolqınidək, xundakla əzalırı nuroqun bolsimu əzara қoxulup bir tən bolqandək, Məsih Əzimu həm xundaktur. ■

**13** Qünki həmmimiz, məyli Yəhudiylar bolsakmu, Greklər bolsakmu, kullar bolsakmu, hərlər bolsakmu, bir Rohta bir təngə kirixkə qəmüldürüldük wə bir Rohtin iqixkə nesip kılındıuk. ■

□ **12:8 «... Roh arkılık birigə danalık yətküzgüqi söz, yənə birigə xu ohxax Roh arkılık həwər yətküzgüqi söz təksim kılınıdu»** — bu ikki iltipat wə təwəndiki yənə yəttə «rohiy iltipat» toqrluluq «köxumqə söz»imizni körüng. □ **12:9 «kesəllərni sakaytix iltipatlırı»** — grek tilida «sağayıtların iltipatlırı» — demək, Muqəddəs Rohning möjizilik sakaytix yolları birhillə əməs. □ **12:10 «wəhiy-bexarət berix»** — grek tilida: «pəyəqəmbərlik söz kılıx». «köxumqə söz»imizni körüng. ■ **12:11** Rim. 12:3, 6; 1Kor. 7:7; 2Kor. 10:13; Əf. 4:7. ■ **12:12** Rim. 12:4, 5; Əf. 4:16.

■ **12:13** Gal. 3:28.

**14** Qünki tən birlə əzadin əməs, bəlki kəp əzalardin tərkib tapidu.

**15** Əgər put: «Mən қol bolmioqinim üçün mən təngə təwə əməsmən» desila, undakta u həkikətən təngə təwə əməs bolamdu?

**16** Kulak: «Mən kəz əməs, xunga mən təngə təwə əməsmən» desila, undakta u həkikətən təngə təwə əməs bolamdu?

**17** Pütün tən kezla bolsa, undakta anglax sezimiz nədin bolidu? Pütün tən kulakla bolsa, undakta purax sezimiz nədin bolidu?

**18** Həlbuki, Huda Əzigə layik kərgən tən əzalirining hərbirini ayrim-ayrim əz jayıqla orunlaxturoqan;

**19** Əgər ularning həmmisi ohxax əza bolsa, undakta uni կandaqmu tən degili bolatti?

**20** Əmdilikdə əzalar kəp, tən bolsa birdur.

**21** Kəz қoloqa: «Mening sanga ehtiyajım qüxməydi!» deyəlməydi; yaki bax bolsa putlar oqa: «Mening silərgə ehtiyajım qüxməydi!» deyəlməydi.

**22** Dəl əksiqə, təndiki ajiz-ərziməs dəp kərüngən əzalar kəm bolsa bolmayıdu;

**23** wə həm təndiki biz etiwarsız dəp hesablıqan əzalar oqa bolsa, tehimu kəprək etiwar kılımımız; xundakla iskətsiz dəp կaraloqan əzalirimiz tehimu iskətlik kılınidu;

**24** əslidə yariximlik bolqan əzalirimiz oqa bolsa xundak կiliqning hajiti yok. Əmma Huda pütün tənni xundak birləxtürgənki, U etiwarsız dəp hesablanqan əzalar oqa tehimu kəp etiwar beridu.

**25** Buningdin məksət təndə həq bəlünüxlər

bolmaslikı, bəlki barlik əzalar əzara ohxax kəyümqanlıqta boluxi üqündür.

**26** Bir əza japa-dərd tartsa, barlik əzalar uning bilən təng japa-dərd tartidu; bir əzaqə xərəp kəlsə, barlik əzalar uning bilən təng xadlinidu.

**27** Əmdi silər Məsihning tenidursilər, hərbiringlar Uning ayrim-ayrim əzasidursilər.

**28** Huda jamaəttə muxundaklarni orunlaxturoqan: — awwal rosullarni, andin pəyoqəmbərlərni, üqinqi bolup təlim bərgüqilərni; andin məjizə kərsətküqilərni, andin türlük kesəllərni sakaytix iltipatlirıqə igə bolqanlarni, yardım bərgüqilərni, yetəkqilik kılouqıqlarni, hərhil naməlum tillarda səzləydişənlərni təyinləp orunlaxturoqandur.

**29** Həmməylən rosulmu? Həmməylən pəyoqəmbərmu? Həmməylən təlim bərgüqimu? Həmməylən məjizə kərsətküqmu?

**30** Həmməyləndə sakaytix iltipatliri barmu? Həmməylən naməlum tillarda səzləmdu? Həmməylən naməlum tillarni tərjimə kılalamdu?

---

■ **12:27** Rim. 12:5; Əf. 1:23; 4:12; 5:23; Kol. 1:24. □ **12:28**  
**«awwal rosullarni, andin pəyoqəmbərlər...»** — «Təwrat dəwridiki pəyoqəmbərlər» wə «Injil dəwridiki pəyoqəmbərlər» tooruluk «koxumqə səz»imizni kərung. **«naməlum tillar»** — «rohiy tillar» dəpmu atıldı. Qünki bu tillarni Hudaning Rohı insanning rohıqə tapxuridu; bəzi wakıtlarda biz ularni «karamət til», «natonux til», «qəyriy til» dəpmu ataymız, qünki bu til səzligüqi wə anglioquqilarqa qüixinixlik əməs; «təbiəttin taxkiri» bolqan bu hil tilni «dua tili» dəp təriplisəkmə bolidu.

■ **12:28** Əf. 2:20; 4:11.

31 Əmma silər qongrak iltipatlarnı təkəzza bolup қоqlanglar; halbuki, mən hazır silərgə həmmidin əwzəl bir yolni kərsitip berəy.

## 13

### *Mehir-muhəbbət həmmidin uluq*

<sup>1</sup> Mən əgərdə bu dunyadiki kixilər səzləwatkan hərhil tillar hətta pərixtılerning tilliri bilənmə səzliyələydiqan bolsammu, birak mən mehir-muhəbbətsiz bolsam, u qaoqda mən pəkət bir «dang-dang» kılıdioqan mis dang, bir «qang-qang» kılıdioqan qang bolup қalimən, halas.□

<sup>2</sup> Əgər mən pəyəqəmbərlik kılalisam, barlıq sirlar, barlıq bilimlərni qüxinip bołoqan bolsammu, həm xuning bilən bir wakitta taqlarnı yetkiyəligüdək toluk ixənqtə bolsammu, əmma məndə mehir-muhəbbət bolmisa, undakta mən heqnərsə bolmioqan bolimən.■

<sup>3</sup> Əgər barlıq mal-mülkünni sədikigə atap həm tenimni *Hudanıng yolidə* қurbanlık süpitidə kəydürülükə sunoqan təqdirdim, əmma məndə yənilə mehir-muhəbbət bolmisa,

---

□ 13:1 «Mən əgərdə bu dunyadiki kixilər səzləwatkan hərhil tillar hətta pərixtılerning tilliri bilənmə səzliyələydiqan bolsammu...» — demək, «xundaq intayın küqlük rohiy iltipat məndə bolsimu,...». Bu ayəttin yənə xundak deyələymizki, həkikətən Hudadin kəlgən hərbir «naməlum til» əməliyəttə dunyadiki məlum bir millətning tili yaki pərixtılerning tilidur. ■ 13:2 Mat. 7:22; 17:20; 21:21; Mar. 11:23; Luqa 17:6; Rim. 12:7.

undakta mening həqkandak paydam yok bolğan bolidu.

**4** Muhəbbət səwr-takətlik bolux həm mehribanlıktur;

Muğəbbət həsəthorluk kilmaydu:

Muğəbbət əzini mahtimaydu,

Təkəbburluk kilmaydu. ■

**5** Nomussızlıq kilmaydu,

Əz mənpəətini kezləp yurməydu,

Teriktürüməydu,

Kenglidə eqmənlik saklimaydu; ■

**6** Həkkaniysizliktin huxal bolmaydu,

Bəlki əməliyəttin, həkikəttin huxal bolidu; ■

**7** həmmə ixta əsəri kənglik kılıdu, həmmigə yüzlinip *Hudaşa* ixinidu, həmmə ixka ümid baqlaydu, həmmigə qidaydu. □

**8** Mehir-muğəbbət hərgiz ahirlaxmaydu. Bexarətlər bolsa, karəqa kəlməydu: «naməlum tillar» bolsa, tüzəydu: *məjizilik* bilimlərmə karəqa kəlməydu.

**9** Qünki bizning bilidiqanlırimiz kismən, bexarət beridiqanlırimiz kismən;

**10** lekin mukəmməllik kəlgəndə, kismənlik yokıldı.

**11** Mən kiqikimdə balilarqə səzlidim, balilarqə oylidim, balilarqə hesablidim; qong bolqinimda, mən balılıknı taxlidim.

**12** Qünki biz hazır bir tutuk derizidin müjməl

■ **13:4** Pənd. 10:12; 1Pet. 4:8. ■ **13:5** 1Kor. 10:24; Fil. 2:4.

■ **13:6** 2Yuha. 4. □ **13:7** «Həmmə ixta əsəri kənglik kılıdu...» — yəki «həmmə ixni yapıdu...» — demək, mümkün bolsa baxqılarning səwənlik-gunaşlarını qitka yaymayıdu.

halda kərimiz, lekin xu qəoqda yüzmuyüz kərimiz: Hazır mən kismən tonuymən, xu qəoqda mən *Huda* meni tonup keliwatkəndək tonuymən.■

**13** Hazır ixənq, ümid, mehîr-muhəbbəttin ibarət bu üq nərsə turuptu; bulardin əng üstün turidioqını mehîr-muhəbbəttur.

## 14

*«Rohiy iltipatlar»din қandak paydilinix kerək*

**1** Mehîr-muhəbbətkə intilip uni կօղլixinglar wə həm rohiy iltipatlarəqə, bolupmu bexarət berixkə intizar bolunglar.□

**2** Qünki naməlum tilda səzləydiqan kixi adəmlərgə əməs, bəlkı Hudaqa səzləydi; anglioquqilardin ھeqkim uni qüxənməydi, əmma u Rohta sirlik ixlarni eytip beridu.

**3** Lekin bexarət beridioqan kixi bolsa adəmlərning etikadini կuruxka, ularni riqbətləndürükə wə təsəlli berixkə səzləydi.

**4** Naməlum tilda səzligüqi əz rohini կuridu; əmma bexarət bərgüqi jamaətning *etikadini* կuridu.□

**5** Əmdilikdə mən silərning həmmünglarning naməlum tillarda səzliyəlixinglarni ümid

■ **13:12** 2Kor. 3:18. □ **14:1 «bexarət berix»** — grek tilida «pəyqəmbərlik səz kılıx» degən səz bilən ipadilinidu. «Təwrat dəwridiki pəyqəmbərlər» wə «Injil dəwridiki pəyqəmbərlər» tooruluk koxumqə səz»imizni kərung. □ **14:4 «Naməlum tilda səzligüqi əz rohini կuridu»** — grek tilida «naməlum tilda səzligüqi əzinə kərində». 14-ayətni kərung.

ķilimən, lekin bexarət berixinglarni tehimu ümid ķilimən. Naməlum tilda səzligüqi səzini tərjimə ķilmisa, jamaətning etikəd қuruluxida bexarət bərgüqi uningdin uluq bolidu.

**6** Kərindaxlar, mən yeninglar oqa kelip, naməlum tillardila səzliginim bilən məlum wəhiy, bilim, bexarət yaki təlimni yətküzmişəm, mən silərgə nemə payda təgküzimən? □

**7** Hətta awaz qikiraydiqan jansız nərsilər, məyli nəy bolsun, qiltar bolsun xundak; ularning ahanglirining bir-biridin pərkə bolmisa, ularda qelinoqan pədə կandaqmu pərk etilsün?

**8** *Jəng* kaniyimu bəlgilik bir ahangda qelinmisa, kim jənggə hazırlanısun?

**9** Xuningdək silər tilda enik qüxinəligüdək səz ķilmisanglar, nemə deməkqi bolqininglarni kim qüxinələydu? Silər hawadə gəp kılqandək bolisilər.

**10** Jahanda, xübhisizki, hilmuhil til-awazlar bar wə ularning həqkaysisi mənisiz əməs;

**11** Əgər əmdi mən məlum awaz-tilning mənisini bilmisəm, mən səzligüqigə nisbətən yat wə u manga nisbətən yat bolidu.

**12** Əhwal silərdimu xundak. Xunga, silər rohiy iltipatlar oqa կizojinlik bilən intilgənikənsilər, jamaətning etikədini қuridioqan iltipatlar oqa bay boluxka intilinglar.

**13** Xunga, naməlum tilda səzləydiqan kixi səzligənlirini tərjimə kılıp berələydiqan bolsam dəp dua ķilsun.

---

□ **14:6 «məlum wəhiy, bilim, bexarət yaki təlim...»** — bular qüxinixlik səzlər bilən yətküzülüxi kerək, əlwəttə.

**14** Qünki naməlum tilda dua қılqınimda, rohım dua қılıdu, lekin əkil-idrakimdin bolsa mewə qıkmayıdu.

**15** Undakta қandak қilix kerək? Mən bəzidə rohım bilən dua қilimən, həm bəzidə əkil-idrakim bilənmu dua қilimən; mən bəzidə rohım bilən mədhiyə nahxilirini eytimən, həm bəzidə əkil-idrakim bilənmu mədhiyə nahxilirini eytimən; ■

**16** bolmisa, pəkət rohing bilənla mədhiyə okusang, ixlətkən *tilingni* bilmigənlərnin qatarida olturoquqi təxəkkürunggə қandakmu «Amin» deyəlisun? Qünki u eytkiningni qüxənməydu.

**17** Sən dərhəkikət təxəkkürni yahxi eytisən, əmma yeningdiki angliqəqinqing etikədi kurulolqını yok.

**18** Mən bundak naməlum tillarda xəhsən həmmingleardin kəp səzləydiolanlıkim üçün Hudaqla təxəkkür eytimən;

**19** ħalbuki, jamaettə bolqanda, naməlum tilda tümən eñiz səzliginimdin kərə, baxkilaroqa təlim-tərbiyə berəligüdək qüxinixlik səzdir bəx eñizla səzliyəlisəm dəymən. □

**20** Kərindaxlar, əkil-ħoxunglarda bala bol-manglar; yamanlık jəhətidə bowak bolunglar, əmma əkil-ħoxunglarda pixkədəm bolunglar.■

**21** Təwratta: «Qət tilliklarning səzi wə yat

■ **14:15** Əf. 5:19; Kol. 3:16. □ **14:19 «baxkilaroqa təlim-tərbiyə berəligüdək qüxinixlik səzdir...»** — grek tilida «baxkilaroqa təlim-tərbiyə berəligüdək zehnim bilən (səzlinidioqan) səzdir...» dəp ipadilinidu. ■ **14:20** Mat. 18:3; 19:14; Əf. 4:14; 1Pet. 2:1, 2.

adəmlərning ləwliri arkılık Mən muxu həlkəgə gəp kılımən; lekin xundak bolsimu ular yənilə Manga կulak salmaydu — dəydu Pərwərdigar» dəp pütülgəndur. □ ■

**22** Xunga «naməlum tillar» bolsa bir əlamət bəlgidur; etikadqılar oja əməs, bəlki etikadsızlar oja əlamət bəlgidur; wəhiy-bexarətlər bolsa, etikadsızlar üçün əməs, bəlki etikadqılar üçün bolidu.

**23** Xuning üçün pütkül jamaət bir yerdə jəm bołqanda, həmmisi eż aldiqə bundań naməlum tillarda səzləwərsə wə sadda yaki etikadsız kixilər kirip կalsə, ular həmminglarni sarang bolup kapsılər deyixməndu?

**24** Əmma həmminglar wəhiy-bexarət yətküzsənglər, etikadsız yaki sadda kixi arangler oja kirip կalsə, həmminglar təripidin uning gunahlıri oja tənbih beriliđu, həmminglər təripidin uning gunahkar ikənlik kərsitiliđu; □

**25** kəlbidiki sirlar axkarə կilinoqanda, u əzini yərgə taxlap: — «Huda həkikətən arangler didur» dəp Huda oja səjdə կilidu.

### *Jamaət əməl kilişkə tegixlik қaidilər*

- 
- **14:21** «Qət tilliklarning sezi wə yat adəmlərning ləwliri arkılık Mən muxu həlkəgə gəp kılımən; lekin xundak bolsimu ular yənilə Manga կulak salmaydu — dəydu Pərwərdigar» — «Yəx.» 28:11-12. ■ **14:21**  
Kan. 28:49; Yəx. 28:11-12. □ **14:24** «həmminglər wəhiy-bexarət yətküzsənglər...» — «naməlum tillar» wə «wəhiy-bexarətlər»ning «alamət bəlgə» boluxi toopruluk «köxumqə sez»imizni kərung.

**26** Əmdi kərindaxlar, қandaq қılıxımız kerək? Silər bir yərgə jəm bolqinqinglarda, hərbiringlarda *bir iltipat* bolidu; birsidə mədhiyə nahxisi, birsidə təlim, birsidə naməlum til, birsidə wəhiy, birsidə naməlum tilning yeximi bolidu. Həmmə ixlar etikadning kuruluxi üçün bolsun.

**27** Naməlum tilda səzligüqilər bolup կalsa, ikkisi yaki əng kəp bolqanda üqi nəwət bilən səzlisun wə birsi ularning eytqanlırını ərisun.

**28** Əmma *jamaəttə* ərigüqi bolmisa, u süküt ķılsun; əz-əzигə wə Hudaqa eytsun.

**29** Wəhiy-bexarət yətküzgүqilər bolsa, ikki-üqi səzlisun; қalqanlar gəplirining wəznini ditlap tursun;

**30** Əmma olturoqanlar arisidin baxqa bir kixigə məlum bir wəhiy berilsə, səzləwatkan kixi səzini tohtitip nəwətni uningoşa bərsun.

**31** Qünki həmminglar bir-birləp wəhiy-bexarət yətküzsənglər bolidu; xuning bilən həmməylən əginidu, həmməylən riqbətlinidu.

**32** Pəyəmbərlərning əz rohları pəyəmbərlərning əzlirigə itaət kılıdu. □

**33** Qünki Huda қalaymikənqılık tuoqduroqası əməs, bəlki ting-hatırjəmlik bərgüqidur. Barlıq mukəddəs bəndilərning *jamaətliridə* xundak tərtip bar.

---

□ **14:32 «Pəyəmbərlərning əz rohları pəyəmbərlərning əzlirigə itaət kılıdu»** — bu intayın mühim bir söz. Demək, Mükəddəs Roh hərkəndək rohiy iltipatlarnı yətküzgəndə, U hərgiz iltipatni kəbul kılqığı kixini uni dərhal bihiyyar əldə ipadıləkə məjburlimaydı. Xuning bilən wəhiy-bexarət yətküzdidiqan kixilər bir-birini kütüp nəwət bilən səzlisə bolidu.

**34 Aranglardiki ayallar jamaətlərdə sükütte oltursun; ularning səzlixigə ruhsət kılınmioqan; Təwrat ənunida bəlgiləngəndək, ular tərtipkə boysunsun.** □ ■

**35 Əmma ular məlum ixni bilməkqi bolsa, əyidə əz ərliridin sorisun; ayalning jamaəttə səzlixi uyatlıq ixtur.** □

**36 Hudanıng səz-kalami silərdin baxlanıqanmu?! Yaki yalçuz silərgila yetip kəlgənmu?!**

**37 Birsi əzini wəhiy-bexarətqi yaki rohiy kixi dəp sanisa, u silərgə hazır yazoqan bu səzümning həkikətən Rəbning əmri ikənlikini etirap kilsun.**

**38 Birsi buni etirap kılıxni halimisa, u etirap kılınmaydu.** □

**39 Xuning üçün, i kerindaxlar, wəhiy-bexarətlərni yətküzüxkə təlmürüp intilinglar, xundakla naməlum tillarda səzləxni qəklimənglar.**

**40 Hulasə kılıp eytkanda, hərbir ix qiraylık,**

---

**□ 14:34 «Aranglardiki ayallar jamaətlərdə sükütte oltursun; ularning səzlixigə ruhsət kılınmioqan; Təwrat ənunida bəlgiləngəndək, ular tərtipkə boysunsun»** — bu yolyoruk kiz-ayallar pütünləy süküt kələxi kerək, degənlik əməs; qünki yukarıda (11:2-11) u kiz-ayallarning jamaəttə dua kılıxi wə wəhiy-bexarət yətküzüxidiki bəlgilimilər toopruluk eytip bərdi. «Koxumqə səz»imizni kərüng. ■ **14:34** Yar. 3:16; Əf. 5:22; Kol. 3:18; 1Tim. 2:12; Tit. 2:5; 1Pet. 3:1. □ **14:35**

**«Əmma ular (ayallar) məlum ixni bilməkqi bolsa, əyidə əz ərliridin sorisun; ayalning jamaəttə səzlixi uyatlıq ixtur»** — 34-ayəttiki izahatni kərüng. Mənisi bəlkim: «Jamaəttiki tərtipni buzup səzləx ayallaroja yaraxmaydu» degənlik boluxi mümkün. □ **14:38 «Birsi buni etirap kılıxni halimisa, u etirap kılınmaydu»** — baxqa birhil tərjimisi: «Birsi buni bilip yetixni halmisa, u bilimsiz qalsun».

tərtiplik kılinsun.

## 15

### *Tirilix*

<sup>1</sup> Əmma, i ķerindaxlar, mən silərgə əslidə yətküzgən hux həwərni bayan ķilmakqimən; silər bu hux həwərni ķobul ķiloqan wə uningda qing turuwatisilər;

<sup>2</sup> mən silərgə yətküzgən hux həwər bolqan kalamda qing turəqan bolsanglar, — (ixəngininglar bikaroqa kətmigən bolsa) — silər uning arkılık ķutkuzuluwatisilər. □ ■

<sup>3</sup> Qünki mən əzümgə amanət ķilinoqanlırını əng zərür ix süpitidə silərgimu tapxurdum; yəni, Təwrat-Zəburda aldin eytiloqinidək, Məsih gunahlırimiz üçün əldi; ■

<sup>4</sup> U dəpnə ķilindi; wə üçinqi künü yənə Təwrat-Zəburdə aldin eytiloqinidək tirildürüldi; ■

---

□ **15:2 «ixəngininglar bikaroqa kətmigən bolsa...»** — adəmning hux həwərgə ixinixi «bikaroqa ketix»imu mumkinmu? Bu babta bir misal kərsitlidü; birsi hux həwərning muhım bir nuktisini ķobul ķilmiqən bolsa (bu nukta uningoşa yakmiqən, yaki u uni eginixni halimiqən bolsa), undakta bu hux həwərni inkar ķiloqanqa barawər; demək, xu ixəngüqi adəm, gərqə «ixəngən bolsimu», toluq ixənmigəqkə, ixinix yoli bikaroqa ketidü. Xunga ahirda heqkandaq nətijə qıkmayıdu. ■ **15:2** Rim. 1:16; 1Kor. 1:21. ■ **15:3** Yəx. 53:7; Dan. 9:24,26; 1Kor. 5:7; 1Pet. 2:24. ■ **15:4** Zəb. 16:10; Yəx. 53:8, 9; Yun. 2:1; Mat. 12:40

- 5** U Kefaska, andin on ikkiyləngə kəründi; □ ■  
**6** andin U bir sorunda bəx yüzdin artuk  
kərindaxka kəründi; ularning kəpinqisi  
bügünkü kündə tirik, əmma bəziliri elümdə  
uhlawatidu;  
**7** U Yakupka, andin rosullarning həmmisigə  
kəründi; □  
**8** Həmmisidin keyin U huddi wakitsiz tuqulqan  
bowaktək bolqan mangimu kəründi. □ ■  
**9** Qünki mən rosullar arisidiki əng təwinimən,  
rosul dəp atilixka layik əməsmən; qünki mən  
Hudaning jamaitigə ziyankeşlik kılqanmən. ■  
**10** Lekin hazır nemila bolsam Hudaning mehîr-  
xəpkəti arkılık boldum; Uning manga kərsətkən  
xu mehîr-xəpkəti bikaroja kətmidi; qünki mən  
*Hudaning hizmitidə* barlıq rosullardin bəkrək  
japalıq ixligənmən; əməliyəttə ixligüqi mən  
əməs, bəlki mən bilən billə bolqan Hudaning  
mehîr-xəpkətidur. ■  
**11** Demək, məyli mən yaki baxka *rosullar* bolsun,  
həmmimizning yətküzgənləri ohxax bolup, u dəl  
silər ixinip kobul kılqan hux həwərdür.  
**12** Əmma Məsih əlgənlər iqidin tirildürülgən

---

□ **15:5** «Kefas» — yəni rosul bolqan Simon Petrus. «**on ikkiyləngə**» — on ikki rosulqa kərungən, deməkqi. «**on ikkiylən**» bəlkim Mattiyani eż iqigə elixi mumkin («Ros.» 1:26).  
**■ 15:5** Lukə 24:34; Yh. 20:19; Ros. 10:41. □ **15:7** «**U Yakupka ... Kəründi**» — Yakup Məsih Əysanıng qong inisi,  
keyin u rosul bolqan. Injil «Yuh.» 5:7ni kərung). □ **15:8**  
**«Huddi wakitsiz tuqulqan bowaktək bolqan manga...»**  
— « wakitsiz tuqulqan bowaktək bolqan mən...» toqrluluk  
«köxumqə səz»imizni kərung. ■ **15:8** Ros. 9:3,17; 23:11; 1Kor.  
9:1; 2Kor. 12:2. ■ **15:9** Əf. 3:8; Ros. 8:3; 9:1; 22:4; 26:9; Gal.  
1:13; 1Tim. 1:13. ■ **15:10** 2Kor. 11:23; 12:11.

dəp jakarlanqan bolsa, qandaqmu aranglardiki bəzilər əlgənlərning tirilixi degən yok ix, dəydu?

**13** Əmma əlgənlərning tirilixi degən yok ix bolsa, Məsihning tiriliximu yok ix bolqan bolatti.

**14** Xuningdək əgər Məsih əlümdin tirilgən bolmisa, jakarlioqan həwirimiz bihudə bolqan, silərning etikadinglarmu bihudə bolqan bolatti.

**15** Hətta bizmu Huda tooprısidiki yalqan guwahqilar bolqan bolattuk — qunki biz Hudanıng Məsihni əlümdin tirildürgənlikigə guwahlıq bərdük. Əgər həkikətən əlümdin tirilix bolmisa, Huda Məsihnimu əlümdin tirildürmigən bolatti.

**16** Qunki əlgənlər կayta tirildürülmişə, Məsihmu tirilmigən bolatti.

**17** Mubada Məsih tirilmigən bolsa, etikadinglar kerəksiz bolqan, silər tehiqə gunahlırlarda yürüwatqan bolattinglar,

**18** xundakla Məsihtə əlümdə uhlawatqanlarmu halakətkə yüz tutkan bolatti.

**19** Əgər ümidimizni pəkət bu dunyadiki həyatımız üçünla Məsihgə baqlıqan bolsaq, biz insanlar arisidiki əng biqarə adəmlərdin bolqan bolımız.□

**20** Əmma əməliyəttə, Məsih əlümdə uhliqanlar iqidə «hosulning tunji mewisi» bolup, əlümdin

---

□ **15:19 «ümidimizni pəkət bu dunyadiki həyatımız üçünla Məsihgə baqlıqan bolsaq...»** — yaki «ümidimizni pəkət bu dunyadiki həyatımızdila Məsihgə baqlıqan bolsaq...».

tirilgəndur; □ ■

**21** Qünki bir insan arkılık ölüm *aləmdə* pəyda bolqınidək, ölüm din tirilixmə bir insan arkılık *aləmdə* pəyda boldı. ■

**22** Adamatımızdin bolqanlarning həmmisi *uning tüpəylidin* ölümğə məhkum bolqanlıkıqə ohxax, Məsih də bolqanlarning həmmisi *Uning tüpəylidin* ölüm din həyatka erixidu.

**23** Əmma həmməylən eż nəwət-katarida tiriliđu; tunji hosulning mewisi bolqan Məsih birinqi; ikkingilər bolsa Məsihning dunyaçına kaytip kəlginidə əzizə təwə bolqanlar.

**24** Andin ahirət bolidu; xu qaođda U barlik həkümranlıqni, barlik həkük wə hərhil küqlərni əməldin қaldurup, padixahlıqni Huda-Atıqa tapxuridu. □

**25** Qünki U barlik düxmənlərni *məəşlup kılıp* ayioqi astida қılqısqə həküm sürüxi kerəktür; ■

**26** Əng ahirki yokitilidiqan düxmən bolsa ölüm ezipdur.

□ **15:20 «hosulning tunji mewisi»** — aldin pixqan mewə yiojivelinqandın keyinmu, baxka mewilərning qoçum pixidiojanlıkıqə kapalətlilik қılıqınidək, Məsihning tirilixi iman-ixənqtə bolup aləmdin etkənlərningmu həkkaniyilikta կayta tiriliđiojanlıkıqə kapalətlilik қılıdu. Təwrat boyiqə «hosulning tunji mewisi» Hudaoja alahidə atilatti (beqixlinatti) («Law.» 23-bab, «Qan.» 18:4). ■ **15:20** Kol. 1:18; 1Pet. 1:3; Wəh. 1:5. ■ **15:21** Yar. 2:17; 3:6; Rim. 5:12,18; 6:23. □ **15:24**

**«Andin ahirət bolidu; xu qaođda U barlik həkümranlıqni, barlik həkük wə hərhil küqlərni əməldin қaldurup, padixahlıqni Huda-Atıqa tapxuridu»** — bu mühim ayət wə təwəndiki ayətlər üstidə «köxumqə sez»imizdə tohtilimiz. ■ **15:25** Zəb. 110:1; Ros. 2:34; Əf. 1:20; Kol. 3:1; Ibr. 1:13; 10:12.

**27** Qünki Zəburda «*Huda pütkül məwjudatni Uning ayioqi astioqa boysunduroqan*» *dəp pütüklük*tur. Əmma «pütkül məwjudat Uningoqa boysundurulqan» deyilginidə, roxənki, xu «pütkül» degən səz «həmmmini Uningoqa Boysunduroquzoqıqı»ning əzini iqigə aloqan əməstur. □ ■

**28** Əmma həmmə Uningoqa boysundurulqandın keyin, Ooql həmmmini əzigə boysundurmuşqıqıa boysunidu; xuning bilən Huda həmmmining həmmisi bolidu.

**29** Əlümdin tirilix bolmisa, bəzilərning əlgənlər üçün qəmüldürülüxini қandaq qüxinix kerək? Əlgənlər zadi tirlmisə, kixilər ular üçün nemə dəp qəmüldürülidu? □

**30** Bizlər nemə dəp *hər künü* hər saettə həwp-hətərgə duq kelip yürümiz?

**31** Rəbbimiz Məsih Əysada silərdin pəhirlinixim rast bolqandək, *i kerindaxlim*, mən hərküni elümgə duq kelimən. □

**32** Əgər insanlarning nukti'inəziridin eytkanda «Əfəsus xəhiridə wəhxiy həywanlar bilən elix-

□ **15:27 «Qünki Zəburda «Huda pütkül məwjudatni uning ayioqi astioqa boysunduroqan» dəp pütüklük»** — «Zəb.»

8:6. ■ **15:27** Zəb. 8:6; Mat. 11:27; 28:18; Əf. 1:22; Ibr. 2:8. □ **15:29 «kixilər ...əlgənlər üçün nemə dəp qəmüldürülidu?»** — qüxinix kiyin bolqan bu ayət tooqruluk «köxumqə səz»imizdə tohilimiz. □ **15:31 «mən hərküni elümgə duq kelimən»** — grek tilida «mən hərküni əlimən». Toluk ayətning baxqa birhil ipadiləx usuli: «Mən hərküni elümgə duq keliwitmən. Bu rast! Kərindaxlar, Rəbbimiz Əysa Məsihning silərning həyatinglarda (xundaq kəp ixlarnı) kılqanlıkı bilən pəhirlənginimning rastlıqıqıa ohxax, bu səzümningmu hərgiz yaloqan yeri yoktur».

tim» desəm, əlgənlər əlümdin tirilmisə, buning manga nemə paydisi? «Ətə bəribir əlüp ketidioğan bolqandan keyin, yəp-iqip yürüwalaylı» degən söz yolluk bolmamti? □ ■

**33** Aldanmanglar; qünki «Yaman həmrəhələr əhlaknı buzidu». □

**34** Həkəkaniy bolux üçün oyqininglar, gunahdin kol üzüngərəklər; qünki bəziliringlarda Huda toopruluk həwər yoktur — buni eytsam silər üçün uyat əməsmu?

**35** Bəlkim birsi: «Əlüklər əkəndək tirildürilər? Ular əkəndək tən bilən tirilər?» — dəp sorixi mümkün. ■

**36** I əhmək kixi, sening teriqining, əlməy turup kaytidin tirilməydi. □ ■

**37** Həm sening teriqining, əsümlükning teni əməs, bəlki uning yalingaq deni — məsilən, buqdayning yaki baxka birər ziraətning deni, halas.

**38** Wə keyin Huda Əz həhixi boyiqə uningoşa məlum bir tənni beridu; xundakla uruk danlinin hərbirigə əzininə tenini ata kılıdu.

**39** Janiwarlarning ətliri bolsa bir-birigə ohx-

---

□ **15:32 ««Əfəsus xəhiri də wəhxiy haywanlar bilən elix-tim» desəm...»** — Pawlus Əfəsus xəhiri də hux həwər yətküzgəndə, bəzi adəmlər uningoşa əksər qılıp wəhxiy haywanlardək hücum kılqan boluxi mümkün. «Ətə bəribir əlüp ketidioğan bolqandan keyin, yəp-iqip yürüwalaylı» — «Yəx.» 22:13. ■ **15:32** Yəx. 22:13; 56:12. □ **15:33**

**«Yaman həmrəhələr əhlaknı buzidu»** — bu sözələr grek xairi Mənandərningkidin elinəqan. ■ **15:35** Əz. 37:3. □ **15:36 «... kaytidin tirilməydi»** — grek tilida «... janlandurulmayıdu».

■ **15:36** Yh. 12:24.

imaydu; insanlarning əzигə has ətliri bar, haywanlarning əzигə has ətliri bar, uqar-kanatlarningmu bar, beliklarningmu bar.

**40** Asmanda jisimlar bar, yər yüzidimu jisimlar bar; əmma asmandikisining jula-xəripi baxğıqə, yər yüzidikisiningmu baxğıqə bolidu;

**41** Kuyaxning xan-xəripi bir hil, ayning xəripi yənə bir hil, yultzlarning xan-xəripi yənə bir hildur; qünki yultuzlar xan-xərəpliridə bir-biridin pərklinidu.

**42** Əlümdin tirilix həm xundaktur. *Tən* qirix halitidə terilidu, qiriməs haləttə tirildürülidu;

□ ■

**43** Uyatlıq haləttə terilidu, xan-xərəp bilən tirildürülidu; ajiz haləttə terilidu, əmma küq-küdrət bilən tirildürülidu.

**44** U təbiətkə təwə bir tən süpitidə terilidu; rohka təwə bir tən bolup tirildürülidu; əslidə təbiətkə təwə bir «janlıq» tən bolğan bolsa, əmdi rohiy bir tən bolidu. □

**45** Xunga *Təwratta* mundak pütülgənki: «Tunji insan Adəm'atımız tirik bir jan kılıp yaritildi»; əmma «ahirkı Adəm'ata» bolsa həyatlık bərgüqi

□ **15:42 «Kuyaxning xan-xəripi bir hil, ayning xəripi yənə bir hil, yultzlarning xan-xəripi yənə bir hildur; qünki yultuzlar xan-xərəpliridə bir-biridin pərklinidu (41-ayət). Əlümdin tirilix həm xundaktur»** — demək, tirildürülgəndin keyinkı tenimiz əlgəndin keyinkı tenimizgə ohximaydu. ■ **15:42** Dan. 12:3; Mat. 13:43. □ **15:44**

**«təbiətkə təwə bir tən süpitidə»** — grek tilida «janəqə təwə bir tən süpitidə» yaki «janlıq bir tən süpitidə» deyilidu; «jan» muxu yerdə insanning zehni, oy-pikirliri wə həssiyatlari qatarlıqlarnı kərsitudu. «Rimliklər oqa»diki «kirix söz»imizni körüng.

Roh boldi. □ ■

**46** Əmma awwal kəlgini rohiy adəm əməs, bəlki «təbiətkə təwə bolouqi» adəm idi, keyin «rohiy adəm» kəldi. □

**47** Dəsləpki insan bolsa yərdin, tuprakṭın apiridə kılinoqan; ikkinqi insan bolsa asmandin kəlgəndur; □

**48** Tuprakṭın apiridə kılinoqını կandak bolouqan bolsa, *uningdin bolouqan* «tupraklık»larmu xundak bolidu; asmandin kəlgini կandak bolsa, uningdin bolouqan «asmanlıklar»mu xundak bolidu.

**49** Bizlər «tupraklık adəm» süritidə bolouqinimizdək, «asmanlık adəm» süritidimu bolalaymiz. □ ■

**50** Əmma xuni eytimənki, i կerindaxlar, ət wə կandin tərəlgənlər Hudanıng padixahlıkiqə warislik kılalmayıdu; qirigüqi qirimaydiqanqə

□ **15:45 «Tunji insan Adəm'atımız tırık bir jan կilip yaritildi»** — «Yar.» 2:7. «əmma «ahirkı Adəm'ata» bolsa hayatı bərgüqi Roh boldi» — «ahirkı Adəm'ata» Məsihni kərsitudu, əlwəttə. ■ **15:45** Yar. 2:7. □ **15:46 «təbiətkə təwə bolouqi»** — grek tilida «janqa təwə bolouqi». 44-ayətiki izahatni kərung. **«təbiətkə təwə bolouqi» adəm idi, keyin «rohiy adəm» kəldi»** — (grek tilida: ««janqa təwə bolouqi» awwal kəlgən, keyin «rohka təwə bolouqi» kəlgən») — bu toqrluluk «köxumqə səz»imizni kərung. □ **15:47 «dəsləpki insan bolsa yərdin, tuprakṭın apiridə kılinoqan»** — okurmənlərning esidə bar bolsa kerək, ibraniy tilida «adəm» degen səz «tuprak», «topa» degənni bildürirdü («Yar.» 2:7ni kərung). □ **15:49 «Bizlər «tupraklık adəm» süritidə bolouqinimizdək, «asmanlık adəm» süritidimu bolalaymiz»** — bəzi kona kəqürülənlərdə: «Bizlər «tupraklık adəm» süritidə bolouqinimizdək, «asmanlık adəm» süritidimu bolaylı» deyildidu.

■ **15:49** 2Kor. 4:11.

warislik kılalmaydu. □ ■

**51 Mana, mən silərgə bir sirni eytip berimən; biz həmmimizla əlümədə uhləydiqanlardın bolmaymız; bıraq həmmimiz əzgərtilimiz!** □ ■

**52 Bir dəkikidila, kəzni bir yumup aqkuqə, əng ahirki kanay qelinoqanda əzgərtilimiz; qünki kanay qelinsila əlgənlər qiriməs həyatka tirdürülidu, xundakla əzgərtilimiz;** □ ■

**53 Qünki bu qirip kətküqi qiriməs həyatni kiyiwelixi, bu elgüqi əlməslikni kiyiwelixi kerək;**

**54 Əmma qirip kətküqi qiriməs həyatni kiygəndə, bu elgüqi əlməslikni kiygəndə, xu qaçda bu səz əməlgə axurulidu: «Əlüm əqəlibə təripidin yutulup yokutulidu!».** □ ■

**55 «Ah, əlüm, sening nəxtiring əneni?! Ah, əlüm, sening əqəlibəng əneni?!»** □ ■

□ **15:50 «... Qırığıqi qiriməydiqanəwa warislik kılalmaydu»** — bu qırığıqi tenimiz əlidü, pəkət rohimiz əzgərməs haləttə bakıy aləmgə ketidü. Hudanıng biz məmin bəndiliri tirdürülgəndə qiriməs tenimizning «qırığıqi» tenimiz bilən munasiwiti bolmaydu. Huda etikadqılaroja pütünləy yengi bir tən ata kılıdu. ■ **15:50 Yh. 1:13.** □ **15:51 «mən silərgə bir sirni eytip berimən»** — «sir» toqruşuk «rimliklaroja»diki «kirix sez»ni kərung. ■ **15:51 1Tes. 4:16.**

□ **15:52 «...əng ahirki kanay qelinoqanda əzgərtilimiz»** — «əng ahirki kanay» — Injil, «Mat.» 24:31, «1Tes.» 4:16, «Wəh.» 10:7 kətarlıqlarnı kərung. ■ **15:52 Mat. 24:31; 1Tes. 4:16.**

□ **15:54 «Əlüm əqəlibə təripidin yutulup yokutulidu!»** — «Yəx.» 25:8 (LXX tərjimisidin). ■ **15:54 Yəx. 25:8.**

□ **15:55 «Ah, əlüm, sening nəxtiring əneni?! Ah, əlüm, sening əqəlibəng əneni?!»** — «Hox.» 13:14. «Hoxiya»din nəkil kəltürülgən ayetning ikkinqi kismi «Ah, təhtisara, sening əqəlibəng əneni?!» («təhtisara» əlgən adəmlərning rohları baridiqan jay). ■ **15:55 Hox. 13:14; Ibr. 2:14.**

**56** Əlümdiki nəxtər — gunahetur, gunahning küqi bolsa, Təwrat ənənə arkılık namayan bolidu. □

**57** Lekin bizni Rəbbimiz Əysə Məsih arkılık bularning üstidin əqəlibigə erixtürgüqi Hudaənə təxəkkür! □ ■

**58** Xuning üçün, səyümlük kərindaxlirim, qıng turup təwrənməs bolunglar, Rəbning hizmitidiki ixilinglar həmixin kəng ziyadiləxsun; qünki Rəbdə bolən əjir-japayinglar hərgiz bihudə kətməydiqanlığınızı bilisilər.

## 16

### *Kəmbəəqəllər üçün ianə kılıx*

**1** Əmdi mukəddəs bəndilər üçün ianə toplax toopluluk, silərmə Galatiya əlkisidiki jamaətlərgə tapiliojinimdək kilinglar.

**2** Hər həoptining birinqi künidə hərbiringlar tapawitinglarning bərikiti boyiqə uningdin bir ülüxini ajritip əz yeninglarda saklap köyunglar; xundak kilsanglar, kəlgən waktimda ianə toplax hajət bolmayıdu. □ ■

---

□ **15:56 «gunahning küqi bolsa, Təwrat ənənə arkılık namayan bolidu»** — demək, insanlar ənənəsiz yürgəndə gunah engi bolmayıdu. Lekin Təwrat ənənədikini yüksəriki tələplərni bilip, ularoqa əməl kılıxka tirixidu, lekin əməl kılalmışanlığının gunahning həqiqiy dəhəxətlik küqlük birnərsə ikənlikli axkarilinidu. □ **15:57 «bizni Rəbbimiz Əysə Məsih arkılık bularning üstidin əqəlibigə erixtürgüqi Hudaənə təxəkkür!»** — «əqəlibə» deyən söz əlüm wə gunah üstidin əqəlibi kılıxni kərsitidu. ■ **15:57 1Yuh. 5:5.** □ **16:2 «hər həoptining birinqi künidə»** — yəni yəkxənbə künidə. ■ **16:2 Ros. 11:29; 2Kor. 8:4; 9:1.**

**3** Mən kəlginimdə, silər կaysi adəmlərni layik kərüp tallisanglar, mən xularoqa *tonuxturux* hətlirini yezip berip muxu ianə-xəpkıtinglarni Yerusalemoqa apirip berixkə əwətimən. □

**4** Meningmu berixim muwapik kərülsə, ular manga həmrəh bolup baridu.

**5** Əmma mən Makedoniyə əlkisidin ətkəndin keyin yeninglaroqa kelimən — qünki mən Makedoniyədin ətməkqimən — ■

**6** bəlkim mən silər bilən billə bir məzgil turuxum mumkin, hətta yeninglarda kixlap ķeliximmu mumkin; xuningdək andin կeyərgə barmakçı bolsam, silər yardım կilip, meni yolqa selip կoyarsılər.

**7** Qünki bu ketim silərni yol üstidila kərüp etüp ketixni halimaymən, bəlki Rəb buyrusu, silər bilən billə uzunrək bir məzgil turoqum bar.

**8** Əmma mən Əfəsus xəhiri idə orma հeytiqiqə turmaqqimən. □

**9** Qünki *muxu yərdə* manga ajayib qong, utuk-mewə beriwatkan bir ixik kəng eqildi, xuningdək karxi qıkkuqilarmu kəp. □

**10** Timotiy yeninglaroqa berip tursa, uning aranglarda կorkmay ərkin-azadə yürüxigə

□ **16:3 «mən xularoqa tonuxturux hətlirini yezip berip muxu ianə-xəpkıtinglarni Yerusalemoqa apirip berixkə əwətimən»** — Yerusalemдiki jamaət nahayiti kəmbəqəl bolup կaloqanidi. «Koxumqə səz»imizni kərung. ■ **16:5** 2Kor. 1:15.

□ **16:8 «orma հeyti»** — yaki «hosul yioqix հeyti». Grek tilida «pentekost հeyti» (əllikinqi kuni հeyti) dəp atılıdu — qünki bu հeyt pasha հeyti (etüp ketix հeyti)din 50 kün keyin bolidu.

□ **16:9 «manga ajayib qong, utuk-mewə beriwatkan bir ixik kəng eqildi»** — hux həwər tarkitidioqan pursətni kərsitudu.

kengül bəlünglar. Qünki umu manga ohxax Rəbning hizmitini ixləwatidu.

**11** Xunga həqkim uni təwən kermisun; bəlki uni mening yeniməqə kelixi üçün aman-esən uzitip yoloqə selip köyunglar; qünki uning əkerindaxlar bilən billə kelixini kütməktimən.

**12** Əmma əkerindiximiz Apolloska kəlsəm, uningdin əkerindaxlar bilən billə silərning yeninglər oja berixni kəp etündüm. Lekin uning hazırlanmış barəsi yok. Keyin pursət pixip yetilgəndə baridu.

**13** Həoxyar bolunglar, etikadta qing turunglar; mərdanə ərdək bolunglar! Kəysər bolunglar!

**14** Silərning kıləqən həmmə ixinglar mehirmuğəbbət bilən kılınsun.

**15-16** Əmdi, i əkerindaxlar, Ahaya əlkisi diki əng dəsləpki etikad mewisi boləqən Istifanas wə uning ailisidikilərni, xundakla ularning Hudanıng mukəddəs bəndiliririning hizmitidə boluxka կandak əzlirini atiqanlığını obdan bilisilər; mən silərdin etünimənki, muxundak kixilərning wə ular bilən birlikdə hizməttə hərbir japa tariwatqanlarning sözligə kiringlar. □

**17** Əmma *yeninglardin* Istifanas, Fortunatus wə Akayikusning bu yərgə meni yoklap kəlgənlikidin xadlandım; qünki ular silər

□ **16:15-16 «Ahiya əlkisi»** — hazırlı Greçiyə, «Yunan». ««**ular bilən birlikdə hizməttə hərbir japa tariwatqanlar...**» — «hizməttə» — Rəbning hizmitidə, əlwəttə. Pawluska nisbətən pəkət birlə hizmət məwjut idi.

tərəptin kəm bolqanlirini toluklap bərdi. □

**18** Qünki ular mening rohimni wə həm silərningkinimu yengilandurdi; xunga xundak adəmlərni ətiwarlap hərmətlənglər.

**19** Asiyadiki jamaətlərdin silərgə salam. Akwila wə Priskilla həm ularning əyidə jəm bolidioğan jamaəttinmu Rəbdə silərgə kizotin salam yollaydu. □

**20** Kərindaxlarning həmmisi silərgə salam yollaydu. Bir-biringlar bilən pak seyüxlər bilən salamlıxinglar.■

**21** Mana, mənki Pawlus əz կolum bilən salam yeziwatimən!

**22** Hərkim Rəb Əysa Məsihni səygüqi bolmisa, uningoşa lənət bolsun! Rəbbimiz, kəlgəysən! □

**23** Rəb Əysa Məsihning mehîr-xəpkəti həmmimgalarqa yar bolqay!

**24** Mening Məsih Əysada bolqan muhəbbitim həmmimgalar bilən billə bolqay. Amin!□

□ **16:17** «... Yeninqardın Istifanas, Fortunatus wə Akayikusning bu yərgə meni yoklap kəlgənlikidin xadlandım» — muxu üç buradərning Korintliklarning jamaitining yenidin kelixi Pawluska muxu rioqbət bərgüqi hətni yezip yollax pursitini yaritip bərdi. □ **16:19** «Asiya» — hazırlı zamandıki Türkiyə zeminini kərsitudu. «Priskilla» — bəzidə u kışkartılıp «Priska» deyildi. ■ **16:20** Rim. 16:16; 2Kor. 13:12; 1Tes. 5:26; 1Pet. 5:14. □ **16:22** «...lənət bolsun. Rəbbimiz, kəlgəysən!» — Pawlus bu sözni aramayı tilidiki: «Anatema, Maranata!» degən sözler bilən ipadıləydi. □ **16:24** «Mening Məsih Əysada bolqan muhəbbitim həmmimgalar bilən billə bolqay» — yəki «Mening muhəbbitim Məsih Əysada bolqan həmmimgalar bilən billə bolqay».

**Muk̄eddes Kalam (yəngi yezik)  
The Holy Bible in the Uyghur language, written in  
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

---

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5